




Milli Məclisdən Fransa Senatına sət reaksiya

"Fransa Senatının 2022-si il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiyə təşkil etmiş, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli... Səh. 3



"Zəngəzur dəhlizinin açılması Ağrı şəhərinin əhəmiyyətini artıracaq" - Erdoğan

Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyəti artacaq. "Unikal"ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ağrı Hamur-Tutak-Patnos Dövlət Yolunun Açılışı zamanı çıxış edərkən bildirib. O qeyd edib ki, azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının görməzdən gəlinməsinin səbəbi bəzi ölkələrin səssizliyidir. "Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artacaq. Bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olurdu. Səh. 3

UNIKAL

№45 (2130) 2 dekabr 2022-ci il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

unikal-1@mail.ru



Səh. 9

Fransa siyasi-diplomatik simasını itirir - Azərbaycana qarşı növbəti təxribat

"Hökumət qızıl ortanı tapmaq istəyir"



Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev "Unikal"a müsahibə verib. O, yeni hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsindən, Azərbaycanda referendumun keçirilməsi ehtimalından, Naxçıvan Muxtar Respublikasındakı həbslərdən və digər məsələlərdən danışib. Səh. 4

"Ətin qiyməti 2 ayda 5 manat qalxıb" - Elnur Allahverdiyev



Rayonlarda və Bakıda ətin qiymətinin fərqli olması ilə bağlı məsələ qaldırılıb. "Unikal" xəbər verir ki, bu barədə deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında danışib. "Ağcabədi və Bərdə rayonlarında ətin... Səh. 7

Gender əsaslı zorakılığa necə son qoyula bilər?



Artıq bir müddətdir ki, ölkəmizdə Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyasına başlanılıb. Hər il ölkəmizdə təşkil olunan bu kampaniyalarda ölkəmizdə gender əsaslı zorakılıqla bağlı dinləmələr aparılır, vəziyyət qiymətləndirilərək çıxış yolları axtarılır. Bəs görəsən ümumilikdə ölkəmizdə gender əsaslı zorakılıq səviyyəsi necə qiymətləndirilir? Səh. 11

Elzanın 2000 manata yaxın borcu var - Polisdən açıqlama



Xəbər verdiyimiz kimi, müğənni Elza Seyidcahanın avtomobili ödənişlərin gecikməsinə görə, cərimə meydançasına yerləşdirilib.

Əməkdar artist efirdə bu barədə danışarkən maddi durumunun zəif olması səbəbilə cəriməni ödəməkdə çətinlik çəkdiyini bildirib.

Məsələ ilə bağlı Lent.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cərimələrin ödəniş şərtlərini açıqlayıb: "Yol hərəkəti qaydalarının pozulmasına görə, tərtib olunan cərimələrin ödənişində şərtlər var. Belə ki, cərimə tərtib olandan sonra 10 gün ərzində ödənersə 10 faiz güzəşt edilir. Yeni, 50 manatlıq cərimə üçün bu zaman 45 manat ödənilir. Tərtib olunan-

dan sonra 1 ayın tamamına qədər heç bir faiz gəlmir. Belə ki, 50 manat cərimə varsa, elə o qədər də ödənilir. Birinci ayın tamamından sonra, hər ötən gün üçün cərimənin 1 faiz dəbbə pulu da gəlir. İkinci ayın tamamında avtomobilin saxlanması üçün avtomatik olaraq sistem qərar qəbul edir. Artıq üçüncü ayın tamamından sonra cəriməni ödəməyən sürücü Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanıla bilər. İnzibati Xətalər Məcəlləsinin 529.3 maddəsi ilə barəsində açılmış protokol məhkəməyə təqdim olunur və məhkəmədə sürücülük hüququnun məhdullaşdırılması ilə bağlı qərar qəbul edə bilər.

Bu zaman "pulum yoxdur" kimi ifadələrin işlədilməsi avtomobil sahibinə hüquq qazandırmır. Belə ifadə cərimənin

ödənilməsi üçün əsas deyil. Cərimə olunmamaq üçün qaydalara riayət etmək vacibdir".

Araz Əsgərli əlavə olaraq bildirib ki, yol polisləri Elza Seyidcahana qeyd olunanları izah etməklə yanaşı onu öz avtomobillərində ATV kanalında gedən "Günün Sədası" proqramına şəxsən aparıb və sənətinin yüklərinə qədər ona kömək ediblər.

Həmçinin məlumata görə, müğənni Elza Seyidcahanın yol hərəkəti qaydalarının pozulmasına görə, ümumilikdə 2000 manata yaxın borcu yaranıb. Hazırda borcdan 1500 manatın ödəniş vaxtıdır. Əldə etdiyimiz məlumata görə, müğənni avtomobili etibarnaməsiz idarə edirmiş. Nəqliyyat vasitəsi isə Elza Seyidcahanın qızının adındadır.




"Heç nə öyrətmirlər, hələ bir tənqid də edirlər"

"Susmaq hüququmu qoruyub saxlayıram. Sözü anlayana deyirsən. Əgər sözün anlaşılmayacağına, duyulmayacağına, orada sözlərin gücdən düşür. Haqlı olaraq, haqsız duruma düşürsən. Bu vəziyyəti gördüyüm halda susmağa üstünlük verirəm".

Bu sözləri aparıcı Kamilə Babayeva "Səhərin səsi" proqramında deyib. O, gəncləri tənqid edən aparıcılardan söz açıb: "Bəzən aparıcılardan gənclərə aqersiv fikir görürəm. Ola bilsin pisdir, bilmir, bizim kimi öyrədəni olmayıb, gəlib birdən-birə bəyənilib: görüntü, danışmaq, vücut olaraq. Ona deyiblər, veriliş aparmalısan. Axı bilmir necə aparmalıdır. Onu öyrətmirlərsə, mən onu öyrətmirəm, nə ixtiyarım var deyim pis aparıcısan? Nə verdim ki, nə alım? Vermədiyim halda dilimi uzun etməyə haqqım yoxdur. Belə yaxşı insansansa, gözəl qəlbin var, efirində, cəmiyyətində gözəl aparıcılar görmək istəyirsənsə, məktəb aç. Verilişə baxdın, götür zəng vur, denən bu sözü belə desən daha yaxşıdır. Son dövrlərdə ekran qarşısında oturub verilişə baxanda zaman yoxdur. Nəyisə sosial şəbəkədən və saytdan görürəm. Bilmirəm reyting xatirinə qoyulub, yoxsa səhv aparıcıda var. Bilmədiyim təqdirdə irad bildirməyə ixtiyarım yoxdur. Səmimi şəkildə fikrimi bildirsəm, ixtiyarım olar. Bunu da bundan sonra edəcəyəm".

Sevda Yəhyayeva: "Qazancımın 90 faizi işlərimə gedir"

"Ana olmağa hazırlaşmaq çox gözəl bir hissdir. Allah bu hissi hamıya qismət etsin. Allah bütün övlad gözəl valideynləri arzusuna çatdırsın. Qızıma ad da düşünmüşük. İnşallah ki, sağ-salamat dünyaya gəlsin, adını Ayla qoyacağıq. Ayla mənim ən çox sevdiyim adlardan biridir. Mən özüm də dekabrın 28-i doğulmuşam, o məndən öncə dünyaya gələcək. Dünyaya gəlişi ilə doğum günümə hədiyyə olacaq. Hədiyyəmi öncədən alacağam. Həyəcanlı deyiləm desəm yalan olar".



"Unikal" xəbər verir ki, bunu moderator.az-a açıqlamasında

məşhur müğənni Sevda Yəhyayeva deyib. O daha sonra əlavə edib. "Hamiləliyimlə əlaqədar çox çəki almamışam, çünki yürüşlərdə oluram, özümə, yeməyimə diqqət edirəm. Bundan əlavə sənətlə də aktiv məşğul oluram. Yeni mahnımı, klipimi və fotosessiyamı təqdim etdim. Toylara da gedirəm. Gələn həftədən yəqin ki, artıq hər şeyə "stop" deyəcəm" deyərək müğənni bildirib.

"Ana olandan sonra sənətdən uzaqlaşacaqsınız?" sualına müğənni belə cavab verib. "Çox uzun müddət yəqin ki, sənətdən uzaqlaşmayacam. Yəqin ki, qısa müddətdən sonra tamaşaçılarım ilə görüşəcəyəm. Amma yenə deyirəm, indidən heç nəyi dəqiq deyə bilmirəm. Təki sağlıq olsun. Artıq efirlərə çıxmıram" deyərək müğənni bildirib.

Müğənni çəkdiyi kliplərdən də danışdı və onlara lazımı qədər pul xərclədiyini bildirdi. "Ümumiyyətlə, mənim ucuz klipim yoxdur. Dostlarımla işləməyimə baxmayaraq mən hər zaman kiplərimə pul xərcləmişəm. İşlərimə-fotosessiyalarım, geyimlərimə, konsertlərimə, kliplərimə, görkəməmə ən yaxşı maliyyəni xərcləmişəm. Qazancımın 90 faizi işlərimə gedir. Ən böyük arzularımdan biri də konsert proqramı keçirməyimdirdi. Yəqin ki, gələn il baş tutacaq. İnşallah deyək. Bizdə hər zaman xaricdən gələn müğənnilərə böyük maraq olur. Bu da qonaqpərvər millət olduğumuzdan xəbər verir. Çox istərdim ki, eyni münasibəti bizim sənətçilərimizə qarşı da görürəm" deyərək sənətçi bildirib.

Allah mənə eşqinizdən nəsib etsin!" - Günel Zeynalova

Müğənni Günel Zeynalova valideynləri ilə fotolarını paylaşdı.

"Unikal" olay-a istinadən xəbər verir ki, sənətçi İnstagramda bölüşdüyü şəkillərə bu rəyi yazıb: "Mənim həyatlarım - Rəhmanım və Zöhrəm. Ən gözəl şey ailədir - vəssalam! Allahım sizi mənə çox görməsin, amin! Allah mənə də bir-birinizə olan eşqinizdən nəsib etsin!".





"Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" - Lavrov

Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Ata bəyannaməsini təsdiqləməsi Qarabağın statusu məsələsini qeyd-şərtsiz həll edir.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Avropanın təhlükəsizlik məsələlərinə həsr olunmuş mətbuat konfransında deyib.

"Alma-Ata bəyannaməsində göstərilir ki, bütün ittifaq respublikaları SSRİ respublikaları arasında sərhədlərin toxunulmazlığını təsdiq edir, başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti mütləq Azərbaycan SSR-in tərkibində olub. Azərbaycan, Ermənistan, Fransa və Al tərfindən heç bir qeyd-şərtsiz təsdiq edildikdə, bu, Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir", - Lavrov vurğulayıb.

Əbəs yerə deyil ki, Ermənistan rəhbərliyi son vaxtlar Qarabağdakı ermənilərin statusundan daha çox onların hüquqları haqqında danışır: "Azərbaycan Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlarla bağlı təminat verməyə hazırdır".

Rusiya Federasiyasının baş diplomatı qeyd edib ki, Rusiya 2020-ci ildə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməkdə davam edir. Jurnalistin Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpası nə dərəcədə realdır sualına Lavrov belə cavab verib: "Belə bir ehtiyac yoxdur, çünki artıq o strukturu xatırlayan yoxdur".

Lavrov deyib ki, Rusiyanın Qarabağ nizamlanması ilə bağlı hələ 2012-ci ildə təklifləri olub. Həmin təkliflər o vaxt qəbul olunsaydı, bu problemi birdəfəlik həll etmək olardı: "Həmin dövrdən Qarabağın statusunun sonraya saxlanılması konsepsiyası meydana çıxıb. Konsepsiya çox sadə idi. Ermənilər Qarabağın ətrafındakı beş rayondan çıxırlar, Qarabağla Ermənistanı birləşdirən iki rayonu saxlayırlar və bu iki rayonun taleyi - onlar Azərbaycan rayonlarıdır, heç kəs bunu mübahisə etmir - Qarabağın statusunun müəyyən olunacağı müddət ərzində müəyyən olunacaq. Həmin zaman ilk dəfə statusun sonraya saxlanılması konsepsiyası meydana çıxmışdı. "Sonraya saxlanması", yeni gələcək nəsillərə anlamını verir. Daha sonra müharibə oldu. Üçtərəfli bəyanatlar qəbul olundu, üçtərəfli sammitlər baş tutdu. Həmin vaxt anlayış vardı ki, Qarabağın statusunu sonraya saxlamaq olar. Bundan çıxış edərək Rusiya öz sülh müqaviləsi variantını formalaşdırıb, hansı ki, bu ilin yazında tərəflərə təqdim olub. Orada həmin fraza ("statusun sonraya saxlanması" - red.) saxlanılıb. Azərbaycan tərəfi praktiki olaraq hər şeyi dəstəklədiyini deyib. Lakin status məsələsi əlavə olaraq işlənilməlidir.

Oktyabrın sonunda Soçidə görüşəndə biz bu məsələyə qayıtmaq istədik və anlamaq istədik ki, tərəfdəşlərimiz bütün məsələləri həll edib Qarabağın statusunu sonraya saxlamağa nə qədər hazırdırlar. Lakin Prezident Əliyev və Baş nazir Paşinyan Praqadan həmin sənədi gətirmişdilər, hansı ki, orada onların sülh müqaviləsini BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq imzalamaq istədikləri qeyd olunub. MDB-nin yaradılması ilə bağlı Alma-Ata Bəyannaməsində dəqiq yazılıb ki, mən artıq bunu qeyd etdim, yeni dövlətlər arasındakı sərhədlər keçmiş SSRİ-nin ittifaq respublikaları arasındakı inzibati sərhədlərə əsaslanacaq, harada ki, Dağlıq Qarabağ Muxtar Vilayət birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsidir. Ona görə də, bu razılaşmanı imzalayaraq bizim erməni həmkarlarımız deyirlər qoy Rusiya Qarabağın statusu ilə bağlı öz təklifini təsdiq eləsin. Başa düşürsünüz ki, bu, bir az danışıqların aparılması operasından yox, başqa operadandır".

Ağza Elçinoğlu

Xroniki böyrək çatışmazlığı ilə bağlı son 5 ildə dövlət büdcəsindən xərclənən vəsaitlərin Hesablama Palatası tərəfindən auditi nəticəsində mühüm faktlar ortaya çıxıb.

Bu barədə sosial şəbəkələrdə yayılan məlumatdan aydın olur ki, 2019-2020-ci illərdə Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına ümumilikdə 1,122 milyon manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutemizləmə qurğusu verilsə də, həmin tibb müəssisələrində hal-hazırədək hemodializ şöbəsi fəaliyyətə başlamayıb. Əhaliyə isə digər rayonlarda xidmət göstərilir.

dan 1,2-2,4 dəfə az olub. Mövcud qaydalara görə, 1 hemodializ aparatı üçün 12 kv/metr sahə təmin edilməlidir.

Xatırladaq ki, üç il öncə Nazirlər Kabineti "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısını təsdiq edib. Haqqında bəhs edilən mərkəzi xəstəxanalar da həmin siyahıda yer alıblar və 2020-ci il yanvarın 1-dən etibarən onlar TƏBİB-in tabeliyində fəaliyyət göstərirlər.

Həmin vaxt Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə Ramin Bayramlı rəhbərlik edirdi. Belə ki, 2019-cu il dekabrın 2-dən adıçəkilən qurumun İdarə Heyətinin sədri postu vəzifəsini tutan Bayramlı

deyilə bilər ki, ola bilsin, adları çəkilən tibb müəssisələrinin nazirlikdən alınub TƏBİB-ə verilməsi ilə müşayiət olunan proses xaos vəziyyət yaradıb və hemodializ şöbələrinin fəaliyyətə başlaması da bu qarışıqlıq səbəbindən mümkünsüzə çevrilib. Hətta belə olan halda da sabiq və indiki məsul şəxslərin cavabdehliyi ortadan qalxmır - üç il boyunca problemin çözülməsinə məntiqli izah tapmaq müşkül məsələdir.

Bəli, sözügedən qurğuların hələ də quraşdırılmaması işin başqa bir acınacaqlı tərəfidir və TƏBİB-in hazırkı rəhbərliyinin buna aydınlıq gətirməsinə ciddi ehtiyac duyulur.

Onu da deyək ki, Hesablama Palatasının məlum auditi də başqa bir ilginclik detail da

Oqtay Şirəliyevlə Ramin Bayramlıya 1,5 milyon manatlıq sual

Xəstəxanalara verilən və yüzlərlə xəstəyə hava, su kimi vacib olan hemodializ qurğuları nə üçün işlədilməyib?



İqtisadçı ekspert Rövsən Ağayev bildirib ki, fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurmuş, 2019-2021-ci illərdə hemodializ şöbələrində verilmiş 49 ədəd hemodializ aparatının müxtəlif səbəblərdən istifadəyə verilməsi mümkün olmayıb.

Növbənin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyi aydınlaşıb, nəticədə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri baş verib, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə norma-

2021-ci ilin sentyabrınadək həmin vəzifədə qalıb. Lakin görüldüyü kimi, onun dövründə satın alınmasına təxminən 1,5 milyon manat pul xərclənən hemodializ qurğuları işlədilməyib. Bunun əziyyəti isə ilk növbədə xəstələr çəkiblər.

Sual ortaya çıxır: bir halda ki, adları çəkilən xəstəxanalarda hemodializ şöbələrinin fəaliyyətə başlaması üçün yetərinə imkanlar olmayıb, onda bu məqsədlə böyük vəsait xərcləyib hansısa qurğular almağa nədən ehtiyac duyulub? Həmin sual isə daha çox sabiq səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən cavablandırılmalıdır. Çünki sözügedən qurğular alınarkən bəhs olunan rayon mərkəzi xəstəxanaları Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərirdi.

yer alıb. Məlum olub ki, ixtisaslı kadrların hazırlanması ilə bağlı tədbirlərin qurumlar arasında uzlaşdırılmaması kadrların sayının tələb olunan saydan az olması, eləcə də nefrologiya ixtisası üzrə rezidentura təhsilini bitirən mütəxəssislərin təyinatları zamanı hemodializ şöbələrindəki kadr çatışmazlığının nəzərə alınmaması bir sıra hemodializ şöbələrinin fəaliyyətsiz qalması və 01.01.2022-ci il tarixə hemodializ şöbələrində həkim-nefroloq ştatlarının 29,1%-nin vakant olması ilə nəticələnib.

Hesab edirik ki, bu məqam da yetərinə ciddidir və hemodializ xəstələrinin zaman-zaman peşəkar həkim çatışmazlığından etdiyi şikayətlərin nə qədər haqlı olduqlarını gözlər önünə sərir. Ümumilikdə isə Hesablama Palatasının yoxlamaları illərdən bəri bu cür xəstələrin müxtəlif məzmunlu narazılıqlarında, giley-güzarlarında həqiqət payının kifayət qədər böyük olduğunu, aradan uzun müddət keçsə, aidiyyəti qurumların rəhbərliyində dəyişikliklər baş versə də, həmin narazılıqların, giley-güzarların aradan qaldırılması üçün təsirli addımlar atılmadığını ortaya qoyur. Aydın şəkildə görünür ki, şikayətləri, tənqidləri ümumi sözlərlə təkzib etmək, ortada hər hansı problem qalmadığına dair rəy yaratmağa çalışmaq məsələ həll olunmur.

Sizcə də sözdən işə keçməyin vaxtı deyilmi?!

Sənan Mirzə

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya Azərbaycana qarşı tərribat xarakterli qətnamə qəbul edib. 256 deputat qətnamənin lehinə səs verib, əleyhinə səs verən olmayıb. Qondarma qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur.

Sözgedən sənəddə Azərbaycan vətəndaşlarının 30 illik işğal dövründə fundamental insan hüquqlarından məhrum olunması, Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı qətlam və digər qanunsuz əməlləri diqqətdən kənar saxlanılıb. Bunun əksinə olaraq, Azərbaycan "işğalçı" kimi təqdim olunub. Qeyd edək ki, bundan əvvəl Fransa Senatı da Azərbaycana əleyhinə qətnamə qəbul edib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam qətnaməyə münasibət bildirib. Diplomat bu barədə "Twitter" hesabında paylaşım edib. "Fransa Milli Assambleyasının nəzərinə: Ermənistan Azərbaycan ərazilərini 30 il işğal altında saxlayıb, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, hərbi cinayətlər törədib, regionu viran qoyub. Siz susmusunuz. İndi danışmaqla sülhə mane olursunuz!", - Leyla Abdullayeva qeyd edib.

Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti tərribatıdır. Bu barədə "Unikal"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır: "Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir. Xüsusilə qeyd edək ki, qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq qətnaməni dəstəkləməsi, bu qətnamənin də arxasında son vaxtlar açıq şəkildə müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslərlə çıxış edən Fransa hökumətinin dayandığını növbəti dəfə göstərir. Fransa, 25 ilə yaxın müddətdə ona həvalə edilmiş vasitəçilik rolunu bəhanə gətirərək, Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyib, beləliklə də münacişənin həllinə çalışmayıb. Azərbaycanın işğala son qoyaraq münacişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı açıq şəkildə qaraxma kampaniyası aparması və ittihamlar səslən-

dirməsi Fransanın qərəzli niyyətinin təzahürüdür. Fransa tərəfindən atılan digər tərribat xarakterli addımlar, o cümlədən bu ölkənin Senatı tərəfindən daha əvvəl qəbul edilmiş qətnamə kimi, bu qətnaməni də qətiyyətlə rədd edirik".

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, belə hadisələr bizi təəccübləndirməməlidir: "Mən həmişə qeyd etmişəm ki, insanlar siyasətə hüquq kimi baxmasınlar. Siyasi maraqlar

Avropa Şurasının və ayrı-ayrı dövlətlərin münasibətləri var idi. 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan öz torpaqlarını işğaldan azad etmək uğrunda əks-hücuma başlayanaq dek hamı bizi sakitləşdirirdi və biz həmin qətnamələri əsas kimi götürürdük. Ermənistan isə həmin qətnamələri qatlayıb bir kənara qoymuşdu. İndi də Fransa Azərbaycan əleyhinə qətnamə qəbul edib, qatlayın qoyun bir kənara. Bu, bizim siyasətimizi dəyişdirən bir şey deyil və bizi haqq işimizdən

Fransa erməniləri qarşısında hansısa öhdəliyinin olmasından xəbər verir. Bu zaman belə bir sual yaranır. Əgər Fransa bu qədər haqqın və ədalətin yanındadırsa, 30 ilə yaxın dövrdə Azərbaycan torpaqları işğalda olarkən, Azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilərkən, bütün ərazilərimiz ermənilər tərəfindən viran qoyularkən, 67 məscidimiz barbarcasına dağıdılarkən, Qarabağda yeganə pravoslav kilsəsi dağıdılarkən, Alban abidələri saxtalaşdırılarkən və uçuru-

qının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin mövqeyi prinsiplial və qətiyyətlidir. Belə qətnamələrin qəbulundan ən çox əziyyət çəkən yəni Ermənistan və erməni xalqı olacaq".

Milli Məclisin deputatı Sahib Aliyev isə bildirib ki, Fransa Milli Assambleyasının, yəni, parlamentin aşağı palatasının Azərbaycan əleyhinə qətnaməsi o deməkdir ki, sözü gedən sərəməlməni dəstəkləyənlər ya Makron kimi hay diasporunun təsiri al-

Fransa siyasi-diplomatik simasını itirir

- Azərbaycana qarşı növbəti tərribat



fərqlidir. Fransa dövləti Cənubi Qafqazda yerləşmək istəyir və bunu Ermənistan vasitəsilə tənzimləmək istəyir. Buna görə də Fransa Ermənistanın mövqeyini müdafiə etməyə məhkumdur nə bu siyasətini hələ də davam etdirir. Biz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq. Münasibətlər sistemində həqiqətlərin hamıya çatması üçün zaman-zaman onları dilə gətirməliyik. Fransanın bu məsələlərdə daha obyektiv olması üçün həm Avropaya müttəfiq olan, həm də Azərbaycanla da yaxşı münasibətləri olan dövlətlərin təsir gücündən istifadə etməliyik. Həmçinin, Azərbaycanda fəaliyyət göstərən kifayət qədər Fransa şirkətləri var. Onlar transmilli layihələrdə də iştirak edirlər. Həmin şirkətlərlə münasibəti və lobbicilik fəaliyyətini düzgün qurmaq lazımdır, amma bununla da kifayətlənmək olmaz. Birləşmiş Millətlər Təşkilatının (BMT) bizi müdafiə edən 4 qətnaməsi,

geri durmağa məcbur edən amil deyil. Hesab edirəm ki, belə məsələlərdə təəccüblənməyə və yaxud panikaya düşməyə ehtiyac yoxdur", - deyərək qeyd edib.

Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi bu ölkənin Azərbaycana qarşı ədalətsiz münasibətinin, qərəzli yanaşmasının, beynəlxalq hüquqa hörmətsizliyinin növbəti təzahürüdür. Onun fikrincə, Fransa eyni münasibəti və qərəzi Vətən müharibəsi dövründə də Azərbaycana qarşı göstərmişdi. Son proseslər bir daha göstərdi ki, bir Fransız siyasətçinin dediyi kimi Makron fransızların deyil Fransada yaşayan ermənilərin Prezidentidir: "Makronun bu qətnamənin qəbul edilməsinə ciddi cəhdlə canfəşanlıq etməsi bunu bir daha təsdiq edir. Bu eyni zamanda, Makronun

larkən niyə Fransa Milli Assambleyası bu məsələlərə heç bir münasibət bildirmədi? Demək ortada açıq-aydın qərəz və xristian təəssübkeşliyi var".

Millət məkili qeyd edib ki, Vətən müharibəsindən qələbədən sonra Ermənistan və erməni xalqı üçün regionun əsas aparıcı və güclü dövlətlərindən olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün yeni imkan və fürsətlər yaranmışdı. Onun qənaətinə, Ermənistan yenə bu imkanlardan yararlanma bilmədi və düşmənçilik yolunu seçdi: "Bu gün bölgəmizin və dünyamızın daha çox sülhə və təhlükəsizliyə ehtiyacı var. Son addımlar göstərir ki, bir sıra dövlətlər bölgədə sülhün bərqərar olmasına deyil, qeyri-sabitlik və qarşıdurmada maraqlıdırlar. Əgər Fransa və ya Ermənistanın digər hansısa havadarı düşünürsə ki, bu cür qətnamələrlə Azərbaycanın haqlı mövqeyinə təsir edə bilər, yanılır. Azərbaycan xal-

tındadır. Onun fikrincə, onlar siyasi korrupsiyaya qurşanmışlardır, ya islamafob və türk düşmənidirlər, ya başqa qərəzləri, ola da bilsin mərəzləri var, ya da bizim regionda gedən proseslərdən tam xəbərsizdirlər: "Mümkündür ki, çoxu burada sadalanan keyfiyyətsizliklərin hamısını, yaxud da bir neçəsini özündə daşıyır. Assambleyanın 557 üzvündən 256-nın qatıldığı dinləmədə onların hamısının bir nəfər kimi lehinə səs verdikləri bu qətnamə bizim üçün heç kağız parçası da, deyil, çünki belə kağız qiymətdən salmış oluruq. Amma o 256 nəfər bununla bir daha təsdiqlədilər ki, rəsmi Bakı Ermənistanla danışıqlarda Fransanın vasitəçiliyini çox düzgün olaraq qətiyyətlə rədd edir. Bununla yanaşı əminəm ki, Fransa belə dayaz olduğu qədər də düşmənçisinə davranışların qarşılığında başqa "sürprizlər"lə də üzləşəcək. Gözləyinlər".

İlham Əliyev Çin liderinə başsağlığı verdi



Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinqinə məktub ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir: "Çin Xalq Respublikasının keçmiş Sədri, görkəmli dövlət xadimi Tszyan Tszeminin vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi. Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ilə Çin arasında dövlətlərarası

əlaqələrin və əməkdaşlığın təməlinin qoyulmasında Tszyan Tszeminin böyük xidmətləri olmuşdur. Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına Tszyan Tszeminin verdiyi töhfəni yüksək qiymətləndiririk. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Çin xalqına dərin hüznə başsağlığı verirəm".

Prezident bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında" Saziş təsdiqlənib.



"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Eyni zamanda, dövlət başçısı Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanunu da imzalayıb.

Qeyd edək ki, sənədlər 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.

Zakir Həsənov Pakistanın HDQ komandanı ilə görüşdü



Dekabrın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazi ilə görüşüb.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə pakistanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsi önünə ekil qoyublar.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu, Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Pakistan İslam Respublikasının müdafiə nazirinin salamlarını çatdıran admiral M.A.X.Niazi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Sonda ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Baş redaktor:
Zaur Əhməd

Turanbank" ASC Binəqədi filialı.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ0135010000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnmis və
"Futbol+" servisi mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:1700

Prezidentin xüsusi nümayəndəsi Macarıstanda görüşlər keçirib

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov Macarıstanda səfərdədir.

Səfər çərçivəsində E.Hüseynov Macarıstan Prezidentinin xarici əlaqələr üzrə müşaviri Kriştov Altus, Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin xarici iqtisadi əlaqələrin inkişafı üzrə müavini Katalin Bihari və Şərq ölkələri ilə münasibətlərin inkişafı üzrə müavini Adam Ştifter, Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) və Lakitelek Fondunun rəhbərliyi, Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəlik Ofisinin icraçı direktoru Yanoş Hovari, eləcə də yerli şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib, ölkənin milli ənənələrini və nailiyyətlərini nümayiş etdirən Lakitelek şəhərindəki Hunqarikum Parkı ilə yaxından tanış olub.

Görüşlərdə, E.Hüseynov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı böyük Zəfərdən danışmış, bu şanlı qələbə nəticəsində torpaqlarımızın 30 illik erməni işğalına son qoyularaq dövlətimizin ərazi bütövlüyünün təmin edildiyini, beynəlxalq hüquq və tarixi ədalətin bərpə olunduğunu vurğulayıb. Həmçinin işğal dövründə torpaqlarımızda törədilmiş kütləvi dağıntılardan, tarixi, mədəni və dini abidələrin məhv edilməsindən danışmış.

E.Hüseynov dost ölkə olan Macarıstanın dövlətimizin suverenliyi və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyin, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesinə verdiyi töhfənin Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, Macarıstan şirkətlərini Qarabağda həyata keçirilən layihələrə qoşulmağa dəvət edib.

Qarşı tərəf Azərbaycanla Macarıstan arasındakı ənənə-



vi tərəfdaşlıq əlaqələrini vurğulayaraq, iki ölkənin liderləri arasında mövcud olan etibarlı münasibətlərin ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün zəmin yaratdığına, Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpə və quruculuq işlərində iştirak etməyə və lazımı kömək göstərməyə hazır olduqlarını bildirib. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı qeyd edilib.

HEPA-da müxtəlif sahələrdə fəaliyyət göstərən Macarıstan şirkətlərinin təmsilçiləri ilə keçirilən görüşdə mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Fransanın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılıb və 30 noyabr 2022-ci il tarixində Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə ilə bağlı ona qəti etiraz bildirilib.

XİN-dən "Unikal"a verilən məlumata görə, görüşdə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Milli Assambleyada qəbul edilmiş bu qətnamənin də Fransanın Azərbaycana qarşı növbəti tərribatı olduğu qeyd edilib.

Fransanın ölkəmizə qarşı beynəlxalq hüquqa zidd, qərəzli və birtərəfli mövqeyinin əks olunduğu bu qətnamədə əks olunmuş iddiaların hər biri tutarlı şəkildə cavablandırılıb.

Fransanın bir sıra digər addımları kimi bu qətnamənin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması söylərinə zərbə vurmaq cəhdi olduğu diqqətə çatdırılıb.

Qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin verdiyi açıqlamaların həmin qətnamənin də arxasında Fransa hökumətinin dayandığını, bu ölkənin ədalətli və biterəf vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb.

Mərkəzi Bank valyuta ehtiyatlarını 8 milyard dollara çatdırıb

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 969,2 milyon ABŞ dolları təşkil edib.

"Unikal" quruma istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 2,1 % çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 12,6 %, son 1 ildə isə 13,5 % artıb.



ulanıb.

Görüşdə qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu bildirilib və Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsi bir daha təkidlə tələb edilib.

Fransanın müvəqqəti işlər vəkili bir müddət öncə Senatda qəbul olunmuş qətnamə kimi, Milli Assambleyada da qəbul olunmuş bu qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini, hökumətin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini bildirib. O, Azərbaycan tərəfinin mövqeyini aidiyyəti üzrə çatdıracağını əlavə edib.



"Fransa Senatının 2022-si il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiyə təşkil etmiş, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir. Fransa Senati və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantürə meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk".

Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşlar. Tərədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir. Fransa hələ də dekolonizasiya kateqoriyasına aid edilən bir sıra əraziləri qanuni sahiblərinə qaytarmır və neokolonializm siyasəti əsasında həmin

Milli Məclisdən Fransa Senatına sət reaksiya

MM: "Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə siyasi riyakarlıqdır"



"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Məclisinin Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı 2022-ci il 1 dekabr tarixli açıqlamasında bildirilib.

"Danılmaz faktıdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğal dövründə münafiqənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımı qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur. Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normalaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri

həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbul edilməzdir.

Qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin balistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması onun ucuz siyasi sifarişdən başqa bir şey olmadığını açıq şəkildə göstərir.

Digər tərəfdən, Azərbaycanı Ermənistanla qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsərdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir.

ərazilərin aneksiyası xəttini yürüdür. Fransada irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatdığı artıq danılmaz bir faktıdır. Fransa siyasətçiləri unutmamalıdır ki, müstəmləkəçilik insanlıq əleyhinə cinayətdir.

Azərbaycan Respublikası müstəqil dövlət olaraq, bütün ölkələrlə münasibətləri bərabər hüquqluluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirir. Hər kəs anlamalıdır ki, 2020-ci ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını təmin etmişdir. Əzəli tarixi torpaqları olan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə Azərbaycan dövləti BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin etmişdir. Beləliklə, Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilmişdir.

Bununla əlaqədar olaraq, Fransa parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymalıdır. Fransa Milli Assambleyasının Fransanın müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxması və ona düzgün siyasi-hüquqi qiymət verməsi, Fransada tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməsi və sadə Fransa vətəndaşlarının problemlərini dinləməsi daha faydalı və səmərəli olardı", - açıqlamada vurğulanıb.

Anar Kəlbəyev

"Zəngəzur dəhlizinin açılması Ağrı şəhərinin əhəmiyyətini artıracaq" - Ərdoğan

Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyəti artacaq.



"Unikal"ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ağrı Hamur-Tutak-Patnos Dövlət Yolunun Açılışı zamanı çıxış edərkən bildirib.

O qeyd edib ki, azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının görməzdən gəlinməsinin səbəbi bəzi ölkələrin səssizliyidir.

"Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracaq. Bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olurdu. Artıq bu dövr geridə qaldı", - deyərək R.T.Ərdoğan əlavə edib.

Əsgərin özünü güllələməsi ilə bağlı cinayət işi başlandı



Dövlət Sərhəd Xidmətinin N sayılı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

"Unikal" xəbər verir ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə

yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Son sutkada 48 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 48 yeni yoluxma faktı qeydə alınmış, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 385 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 814 148 nəfər müalicə olunaraq sağalıb, hazırda 256 aktiv xəstə var. Bu günə qədər 9 981 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 840, bu günə qədər isə ümumilikdə 7 377 282 test icra olunub.

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 406 nəfər vaksinasia olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksininin sayı 91, ikinci doza vaksininin sayı 83 təşkil edib. Ölkədə üç və daha çox doza vaksininin sayına gəlincə, bu göstərici 191-dir. Pozitiv nəticədən sonra "buster" doza vaksininin sayı 41 olub. Azərbaycanda bu günə qədər vurulan vaksininin ümumi sayı 13 922 762 olub.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev "Unikal"a müsahibə verib. O, yeni hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsindən, Azərbaycanda referendumun keçirilməsi ehtimalından, Naxçıvan Muxtar Respublikasındakı həbslərdən və digər məsələlərdən danışib.

-Razi bəy, Milli Məclisin ötən iclasında yeni hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib. Bu layihə ilə bağlı tənqidi fikirlər də səsləndirilir. Siz yeni hazırlanan qanun layihəsini necə qiymətləndirirsiniz?

-Qanun layihəsi normal hazırlanıb. Bu gün dünyada mövcud olan "Siyasi partiyalar haqqında" qanunlar qədər mükəmməldir. Layihədə bəzi çatışmazlıqlar var idi. Bu baxımdan, ictimai müzakirələr zamanı müxtəlif təkliflər verildi. Qanun layihəsinin ilkin variantına 60-dan çox dəyişiklik edildi. Partiyalardan 250-dən çox təklif daxil olmuşdu. Onların da çoxu nəzərə alınıb. Ona görə də "Siyasi partiyalar haqqında" qanun layihəsini normal hesab edirəm. Bu, heç də siyasi partiyaların fəaliyyətini məhdudlaşdıra bilməz. Əksinə, siyasi partiyalar yenidən qeydiyyatdan keçən zaman seçicilərlə, üzvləri ilə işləyəcəklər, onları fəallaşdıracaqlar. Hər bir partiyanın 5 min ailəni fəallaşdırması böyük rəqəmdir. Buna bir imkan kimi də baxıram. Siyasi partiyaların xalqla birbaşa teması üçün hüquqi zəmin yaranacaq. Bundan narazı qalmağa ehtiyac yoxdur. Qanun layihəsinin siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini düşünürəm. Hazırkı "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Muxalifət bütün mitinqlərdə bu qanunun dəyişdirilməsi tələbini irəli sürürdü. Bu tələbi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası da səsləndirirdi. Ola bilsin ki, hər bir şəxsin dəyişiklik deyəndə qəlbindən keçən arzuları var. Hər kəsin dediyi də 100 faiz ola bilmir. Venesiya Komissiyasının tələblərinin xeyli hissəsi nəzərə alınıb. Bu qanun layihəsi bizim partiyamızın daha da güclənməsinə səbəb olacaq.

-Qanun layihəsinin qəbul olunması ilə yanaşı növbəti mərhələdə referendumun ola biləcəyi də ehtimal kimi səsləndirilir. Əgər referendum olarsa, Naxçıvan Muxtar Respublikası ilə bağlı məsələnin də ora daxil edilməsi gözlənilirmi?

-10 ildən çoxdur ki, Azərbaycanda referendumun keçirilməsi ilə bağlı fikirlər səsləndirilir. Əslində, bu gün referendumun keçirilməsi üçün müəyyən zəmin yaranır. Amma bunun olub-olmayacağını deyə bilmərəm. Siyasi partiyaların proporsional seçkidə iştirakı təmin olunacaqsa, bununla bağlı çağırışlar nəzərə alınacaqsa, demək ki, konstitusiyaya dəyişikliyi lazımdır. Naxçıvan Muxtar Respublikasının muxtariyyəti ləğv olunacaqsa, bunun üçün də konstitusiyaya dəyişiklik edilməlidir. Bundan başqa, icra hakimiyyətləri sisteminin dəyişdirilməsi ilə bağlı da çağırışlar var. Bu idarəetmədə dəyişiklik etmək üçün də konstitusiyaya dəyişiklik edilməlidir. Demək ki, referendum

nacaqsa, demək ki, konstitusiyaya dəyişikliyi lazımdır. Naxçıvan Muxtar Respublikasının muxtariyyəti ləğv olunacaqsa, bunun üçün də konstitusiyaya dəyişiklik edilməlidir. Bundan başqa, icra hakimiyyətləri sisteminin dəyişdirilməsi ilə bağlı da çağırışlar var. Bu idarəetmədə dəyişiklik etmək üçün də konstitusiyaya dəyişiklik edilməlidir. Demək ki, referendum

ac yarana bilər.

-Yəqin ki, Naxçıvanda olan son həbsləri mətbuatdan izləmişiniz. Necə düşünürsünüz, bu həbslər davam edəcəkmi?

-Bir dəfə də Naxçıvanda olmamışam. Orada olmadığım üçün Naxçıvan haqqında məlumatları mediadan və sosial şəbəkələrdən izləmişəm. Məlum olduğu kimi, sonuncu dəfə Naxçıvan Muxtar Respublika-

132, digərində isə 144 milyon manat yeyinti var. Əgər bu iki qurumda belədirsə, demək ki, o biri qurumlar da eyni vəziyyətdədir. "Kor-kor, gör-gör" məsələni burada qeyd edə bilərik. Belə çıxır ki, bu, dayanan proses ola bilməz. Proses orada qeyri-qanuni vasitələr aradan qaldırılana qədər davam edəcək.

-Parlamentdə çıxışlarınızı

deyil. Qış aylarında artan qaz və enerji sərfiyyatı insanların qazancının 60-70 faizini aparır. Edilən artımlar müəyyən bir təhlükəsizlik yastığı rolunu oynayır ki, insanlara müəyyən kömək olsun. Onu da qeyd etmək lazımdır ki, qiymətlərin bahalaşması da ölkəmizdən asılı deyil. Bütün dünyada bahalaşma var. Hökuməti günahlandırdığımız bir

"Hökumət qızıl ortanı tapmaq istəyir"

Razi Nurullayev: "Prezident istəyir ki, ölkə normal şəkildə inkişaf etsin, korrupsiya, rüşvətxorluq olmasın və vəzifəyə təyin edilən şəxslər yaxşı işləsin"



ma ehtiyac ola bilər. Bunun nə dərəcədə real olduğu ilə bağlı məlumatlı deyiləm. Əgər bu olacaqsa, 1-2 ay əvvəldən bununla bağlı intensiv müzakirələr aparılacaq. Hələ o müzakirələri görmədiyim üçün yaxın zamanlarda referendum olacağına inamım yoxdur.

-Referendum məsələsindən danışdıq. Milli Məclisdə deputat yerlərinin sayının artırılması ilə bağlı referendumun keçirilməsi də təklif olunurdu. Necə düşünürsünüz, parlamentdə deputat yerlərinin sayının artırılmasına ehtiyac varmı?

-Dünya ölkələrinə baxsaq görərik ki, Azərbaycan əhalinin sayına görə ən az deputat yerlərinə malik ölkələrdən biridir. Bu qərar bizdən asılı deyil. Əgər parlamentdə müzakirəyə çıxarılsa, sayın artırılmasına qarşı çıxmaram. Təmsil etdiyim dairədə 43 min seçiciyə xidmət edirəm. Bu, çox böyük rəqəmdir. Hazırda orada bir yer boş qalıb, onun da yükü üzərimizə düşəndə 100 min seçici edir. Burada bir kompleksləşməyə ehtiyac olduğunu düşünürəm. Əgər proporsional seçki sistemi bərpa olunsa, yerlərin artırılmasına ehtiy-

sının Dövlət Gömrük Komitəsi ləğv edilib və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib. Görünən odur ki, bu proses davamlı olacaq. Naxçıvanın muxtariyyət səlahiyyətinin azaldılması prosesi gedir. Bəlkə də bu 44 günlük Zəfərdən sonra yaranan reallığımızın bir nəticəsi olmalıdır. Buna, Azərbaycanın suverenliyi və təhlükəsizliyi baxımından yanaşsaq. Ermənistan-Azərbaycan danışıqlarında müəyyən yeni nüanslar əmələ gəlir. Hökumət bu nüanslara uyğun düşünüb bir qərar verə bilər. Digər tərəfdən, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə adı altında fəaliyyət aparılır. Bu fəaliyyətdən tam razı olmasam da, amma müəyyən nəticələri var. Bu məsələdə Prezidentin siyasi iradəsi var. Prezident istəyir ki, ölkə normal şəkildə inkişaf etsin, korrupsiya, rüşvətxorluq olmasın və vəzifəyə təyin edilən şəxslər yaxşı işləsin. Bilirsiniz ki, Naxçıvanla bağlı çoxlu şikayətlər olur. Orada da son dəfə iki nəfər həbs olundu. Məlum oldu ki, bir orqanda

zamanı sosial məsələlərlə bağlı da danışırız. Hər il dövlət büdcəsində maaş və pensiyaların artımı nəzərdə tutulur. Amma bu artımlar bahalaşan ərzaq qiymətləri ilə müqayisədə az olur. Bunu tənzimləmək üçün hansı addımlar atılmalıdır?

-Bunu birmənalı deyim ki, edilən artımlar insanların ehtiyacını ödəmək iqtidarında

məqam ola bilər ki, niyə Azərbaycanın kifayət qədər daxili istehsalı yoxdur? Bizdə daxili istehsal zəifdir, ixracatdan çox asılıyıq. Ölkəmizdən isə daha çox neft-qaz məhsulları ixrac edirik. Bu da qiymətlərin artmasında xeyli rol oynayır. Biz xaricdən məhsul alırıqsa, orada da qiymətlər dağın başındadır. Həmin məhsulların daşınması, sahibkarın üzərinə qoyduğu qazanc və s. qiymətləri elə həddə çatdırır ki, artıq insanlar narazı qalır. Büdcənin imkan verdiyi təqdirdə həssas qrupdan olan ailələrə sosial paketlər tətbiq olunmalıdır. Məsələn, onların qaz və elektrik enerjisi sərfiyyatı büdcə tərəfindən ödənilsin. Hər bir rayonda 3-6 min arası ağır vəziyyətdə yaşayan ailələr olur. Onların qaz, elektrik enerjisi sərfiyyatının dövlət tərəfindən ödənilməsi, ərzaq təminatının təşkil olunması vacibdir. Ayda bir nəfərə 1000-1500 manat yardım versən, o da çatmayacaq, yenə narazı qalacaq. Doğurdan da ehtiyaclar çoxdur. Hökumət burada qızıl ortanı tapmaq istəyir. Hazırkı artım isə insanların sosial tələbatını ödəmir.

Anar Kəlbiyev

"Fransa Qafqaz imtahanından keçə bilmədi" - Deputat



"Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi Cənubi Qafqazda sülhün əldə edilməsinə qarşı olan ciddi bir addımdır".

"Unikal" xəbər verir ki, bu deputat Vüqar Bayramov deyib. O bildirib ki, ərazisinin 20 faizi işğal nəticəsində Ermənistan tərəfindən barbarcasına talan edilən ölkəni "təvəz"de ittiham etmək yalnız beynəlxalq hüquqa hörmətsizlik deyil, eyni zamanda mənəvi məsələdir.

Deputat qeyd edib ki, Fransa Qafqaz imtahanından keçə bilməyib.

Bir neçə ildir Azərbaycanda geniş miqyas alan antikorrupsiya tədbirləri hazırda Naxçıvan Muxtar Respublikasında (MR) davam etdirilir. Bu tədbirlər çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə müstətiqin MR-nın Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.

Səbail Rayon Məhkəməsinə keçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar Komitədə "xüsusilə külli miqdar-

ittiham edilir.

Ekspertlərin fikrincə, Naxçıvanda aparılan antikorrupsiya əməliyyatlarına fəvqəladə yanaşma yanlış olardı; bu əməliyyatlar ölkə üzrə bir neçə ildir davam etdirilən korrupsiya əleyhinə yeni, daha sərt və kəskin

vun mediaya açıqlaması da ekspertlərin qənaətlərini təsdiqləyir. Osmanov bildirib ki, Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimlənməsi hallarına qarşı sərt tədbirlər görülür. Oradakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir.

YAP-çı millət vəkili əlavə edib ki, burada hər hansı siyasi çalar, siyasi mənə axtarmağa ehtiyac yoxdur: "Araşdırmalar

Naxçıvandakı antikorrupsiya əməliyyatının şifraları

Muxtar Respublikadakı yoxlamaların və həbslərin birçə hədəfi var



da" mənimlənmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qaçaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimlənməkdə ittiham olunur. Belə böyük miqdarda vəsaiti hansısa şöbə rəisinin mənimlənməsi qeyri-mümkün göründüyündən həbslərin yüksək post tutan rəhbərlərə qədər uzanacağı gözlənilir.

Bundan başqa, Naxçıvan MR-nın maliyyə naziri Rafael Əliyev də həbs edilib. Belə ki, Səbail rayon məhkəməsi DTX-də davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstətiqin vəsatətinə baxıb. Hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İlkin məlumatlara görə, R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla "xüsusilə külli miqdar" dövlət vəsaitini mənimlənməkdə

mübarizə tədbirlərinin tərkib hissəsi olaraq qiymətləndirilməlidir. Belə əməliyyatların indiyədək Azərbaycanın bir çox rayon və şəhərlərini əhatə etdiyinə diqqət çəkən mütəxəssislərin qənaətinə görə, xeyli icra başçısının, iri vəzifəli yerli məmurların həbsi ilə müşayiət olunan bu proses həttə mərkəzi dövlət qurumlarından - nazirliklərdən, dövlət komitələrindən də yan keçməyib. Məsələn, Mədəniyyət Nazirliyində iki il fasilə ilə iki antikorrupsiya əməliyyatının baş tutduğunu və hər dəfə birinci müavin səviyyəsində həbslərin aparıldığını, yaxud Xarici İşlər Nazirliyində mühüm post tutan şəxslərin qandallandığını xatırladan ekspertlər növbənin Naxçıvan MR-a çatmasında təəccüblü heç nə görmürlər.

Eyni zamanda Muxtar Respublikadakı antikorrupsiya tədbirlərinin davam etdiriləcəyi, yeni səs-küylü həbslərin ola biləcəyi də istisna olunmur.

Elə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmano-

göstərib ki, Naxçıvana gətirilən mallarda külli miqdarda gömrükdən yayınma halları var. Məhz buna görə Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilir. Əslində isə bu 10 faizlik fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi, "yeyinti" ilə bağlıdır".

Daha bir önəmli detal: hər il Naxçıvana dövlət büdcəsindən təxminən 500 milyon manat dotasiya verilir (xatırladaq ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində Muxtar Respublikaya 480 milyon 881 min manat ayrılacağı proqnozlaşdırılır - red.), bu bölgənin öz gəliri isə 180 milyon manat göstərilir. Lakin əksəriyyətin fikrincə bu, real rəqəm deyil. Yəni, Muxtar Respublikanın illik gəlirləri daha yüksəkdir. Əgər yalnız yerli gömrük orqanında 100 milyon manatdan artıq mənimləmə faktı aşkarlanıbsa, ümumilikdə yeyintilərin miqyasını təxmin etmək çətin olmamalıdır. Bu isə Naxçıvanın il ərzində gəlirinin 180 milyon manat olmasına dair Muxtar Respublika rəhbərliyinin açıqladığı rəqəmə şübhə ilə yanaşmaları tamamilə haqlı çıxarır.

Bir sözlə, Naxçıvanda aparılan antikorrupsiya tədbirlərində, yoxlama və həbslərdə fərqli mənə axtarmaq lüzumsuzdur, bihüdədir, aşkarlanan mənimləmələrdən aydın şəkildə görünür ki, aparılan əməliyyatların birçə hədəfi var - ölkənin hər yerində olduğu kimi, Muxtar Respublikada da şəffaflığa nail olmaq, büdcə vəsaitlərinin və gəlirlərin talan edilməsinə son qoymaq, bölgənin dotasiyadan sünü asılılığına gətirib çıxaran halları aradan qaldırmaq!

Sənan Mirzə

Zaur Əhməd



Susaraq danışanlar...

İnsanı möhkəmləndirən, onu mübariz edən, ayaqda qalmasına zəmin yaradan acıdır, iztirabdır, çətinlikdir, həyatın eniş-yoxuşlarıdır. Bunu hansısa kitabdan oxumaqla anlamaq mümkün deyil. Gərək özün bu ağrı-acını yaşayasan, bərkə-boşa düşəsən, sənə dəyən zərbələrdən yığılanda özünü toparlayıb ayağa durasan ki, güclənəsən.

Arxanda, yaxud yanında kimin olmasından asılı olmayaraq, öz içində təpər olmasa, heç vaxt güclü ola bilməyəcəksən. Bunu mənə keçdiyim həyat yolu öyrətdi. Çünki güvəndiyimiz dağlara biz uşaq ikən qar yağmışdı. Yıxıldıq, əzildik, silkinib durduq, böyüdük, öz ayağımız üstə dayanmağı öyrəndik. Nə yanımızda, nə də arxamızda bir kimsə var idi. Bircə başımızın üstündəki Allahdan başqa... İndi yerimizdə qaya kimi möhkəm dayanmışıq. Odur ki, heç bir dağın qarlı havası bizi üşüdə, heç bir güc bizi yerimizdən tərpedə bilməz.

Bu böyüklüyə, bu mətinliyə, bu möhkəmiyə sahib olmaq bizə çox baha başa gəlib. Bunun bədəlini çox ağır ödəmişik. Hər zaman o fikirdə olmuşam ki, dərd insanı əzmir, əzilməyə qarşı daha davamlı, daha müqavimətli, daha güclü edir. Təbii ki, heç kimə belə güclənməyi, belə möhkəmlənməyi arzulamıram. O ağır mərhələni keçmək elə də asan olmur. Bəzən insan yarı yolda məğlubiyyət bayrağını qaldırmaq, dərddə, qəmə tabe olmaq məcburiyyətində qalır. Amma üsyankar ruhular heç vaxt məğlubiyyəti qəbul etmirlər. Və beləcə bərkəyirlər...

Dərdli adam dərdlini uzaqdan tanıyır. Bəzən mənə elə gəlir ki, bütün dərdli, sınıq adamların ruhlarını bir-birinə hansısa tellər bağlayır. Aralarında uzaq məsafələr, uzun fasilələr olsa da, gözlərindəki iztirabdan anlayırlar eyni olduqlarını. İllərdir ki, bir xalq olaraq itkilərimiz, acılarımız olur. Hər şəhid xəbəri gələndə hamımız yanıbmış, qovrulmuşuq, amma əzizi şəhid olanlar həmişə ikiqat yanılıb. Atamın şəhid xəbərini aldığı gündən 30 ilə yaxın vaxt keçib, amma hər dəfə başqa bir evə şəhid xəbəri gələndə o günü bir daha yaşayıram. O acını bütün hüceyrələrimdə yenidən hiss edirəm. "Zaman dərdləri unutturur" deyirlər, amma... düz demirlər, elə şey yoxdur. Zaman, sadəcə, dərdləri, yaraları qaysaqladır. Eyni dərddən görəndə, qaysağımız qopur, yaramız qanayır, dərdimiz təzələnir...

Bu günlərdə əməkdaşlarımız "Qaraheybət" aviasiya poliqonunda təlim zamanı şəhid olmuş zabitimiz Cavid Bayramlının evindən reportaj hazırlamışdılar. Şehidin qızı Mira Bayramlı atası üçün necə darıxdığını ifadə etdiyi üç cümlənin əks-sədası hələ də qulağmdan getmir. Dünyanın bütün acılarını özündə təcəllə etdirən gürz kimi ağır cümlələr... O qızcığazın: "Atamla vidalaşmaq üçün Şehidlər Xiyabanına gedəndə artıq yolda darıxmağa başladım", - deyərək kövrəldiyini, amma yenə də özünü qürurlu aparmağa çalışdığını, yəqin ki, hələ uzun müddət unuda bilməyəcəyəm.

Sosial şəbəkədəki hesabımda sözügedən paylaşım olan 30 mindən çox baxış, yüzlərlə üzgün rəylər bizim bir millət olaraq nə qədər yaralı olduğumuzu bir daha göstərdi. Dostumuz, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədlinin də həmin paylaşımından təsirlənib mənə telefon açması "eyni dərdi olanlar bir-birini anlayar" həqiqətinin üzərinə işıq saldı. Axı o da özünü vətən uğrunda şəhid verib. Belə baxanda, biz dərddə sayılıyıq.

Bəli, eyni dərdi olan adamlar bir-birini sözsüz də anlayırlar. Natiq bəylə telefon danışığımız elə bu cür oldu. Titrək səsle: "Şehid qızının danışığı məni çox təsirləndirdi..." - dedi və sonra... danışa bilmədi. Heç mən də nəse deyə bilmədim. İkimiz də kövrəldik, özümüz danışmadıq, amma ruhlarımız bir-birinə çox şey dedi. Kim bilir, bəlkə də, ən dərin, ən dəruni söhbətlər beləcə - bir yerdə susmaqla edilib.

"Qiymət artımının səbəbi monopoliyadır" - Deputat

"Dünyada baş verən qıtlıq Azərbaycanda yaşanmadı. Azərbaycanda başqa şeylər baş verir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputat Əli Məsimli bildirib.

"Birinci qiymət artımı, ikinci qiymət artımından istifadə edib, qiymət manipulyasiyası və sürətlə qiymətlərin artırılması, dərman preparatlarının gizlədilməsi, satılmaması və bir müddətdən sonra onların bazarı çıxarılması, əhalinin alıcılıq qabiliyyətinə ciddi zərbə vurulması baş verib. Bu gün dünyada global olaraq qiymət düşümü yaşanır. Amma Azərbaycanda tərsinə olaraq, qiymət günü-gündən artır. Bunun demək ki, nəse səbəbi var. Bunun adı monopoliyadır və qarşısını almalıyıq. Hətta dərmanla bağlı ölkədə oyunlar oynanılır, kiçik qazanclar üçün nələr edilir. Azərbaycanda bu gün ərzaqla bağlı problemlər kifayət qədərdir", - deyə deputat çıxışında vurğulayıb.

"Gözümle görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silirlər" - Rüşət Quliyev



"Bir butulka suyu götürürsən, üstündə yazır 90 qəpikdir, kassaya gedənə qədər onun qiyməti olur 1 manat 10 qəpik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputat Rüşət Quliyev bildirib.

"Artıq bilmirəm, gədən yolda gömrük, yoxsa nə var. Ölkədə süni qiymət artımının qarşısını almaq lazımdır ki, belə hal yaşanmasın. Ölkədə supermarketlər yenidən oyunlarına başlayıblar. Bir müddət mən burada məsələ qaldırandan sonra supermarketlərdə yığıncalar keçirilirdi ki, Milli Məclisdə bu məsələyə diqqətlə yanaşırlar. Amma bu da qısa oldu, yenidən qiymət artımları var", - deyə deputat vurğulayıb.

Borel Polşada Bayramov və Mirzoyanla görüşəcək

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Polşada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə Cozef Borel şəxsen məlumat verib.

Xatırladaq ki, bu gün, dekabrın 1-də Polşanın Lodz şəhərində təşkilata üzv olan 57 ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi ATƏT Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyası başlayıb.

Ağarza Elçinoğlu



Azərbaycanda qeyri-dövlət tibb müəssisələri - özəl klinikalarla bağlı qalmaqaların ardı kəsilmir. Bu müəssisələrdə baş verən ölüm halları, yanlış müayinə və müalicə səbəbindən yaranan acı fəsadlarla bağlı hallar azmış kimi vətəndaşların, obrazlı desək, "soğan kimi soyulması" da adi hala çevrilib.

Son vaxtlar isə sözügedən qəbildən şikayətlərin hədsiz çoxaldığı müşahidə edilir.

Araşdırmalar göstərir ki, əksər özəl klinikalarda bura üz tu-

kalara yönləndirirlər. Əvəzində də göndərilən xəstə sayına görə "haqq" alırlar. Nəticədə adi bir analiz üçün dövlət müəssisəsində bizdən 5-10 manat "şirinlik" istəyirlərsə, klinikalarda ən yaxşı halda 40-50 manat ödəməli oluruq.

Hətta bu azmış kimi, özəl klinikalarda pasientin xəstəliyini bilmədən lazımsız analizlərin verilməsi də tələb edilir.

Daha absurd vəziyyət isə icbari tibbi sığorta ilə bağlı meydana çıxır. Belə bir sığortası olan xəstə özəl klinikaya üz tutduqda "aydınlaşır" ki, əlavə

lərdən keçməyi, hansısa aparata düşməyi məsləhət görür. Hələ situasiyanı süni şəkildə faciələşdirərək bunu "təcili, təxirəsalınmaz" bir tələb kimi ortaya qoyan həkimlər də az deyil. Nəticədə vəlveləyə düşən vətəndaş əlavə, "kampaniyadanke-nar" müayinələrə keçməyə tələsir və beləliklə, ucuz müayinə ona kifayət qədər baha başa gəlir!

Bir müddət öncə özəl klinikalardan birinin bu cür hoqqası sosial şəbəkələrdə ifşa edilmişdi; aydın olmuşdu ki, həmin klinikadan "39 manatlıq Chek-up

Oliqarx klinikalarında ağlasığmaz oyunlar

Xəstəyə müştəri kimi yanaşanlar vətəndaşın cibini talamağın hər gün bir yolunu icad edirlər - şok detallar...



tan vətəndaşlar ən müxtəlif formada aldadılır, Azərbaycan reallığında kifayət qədər fantastik olan ödənişlər etməyə məcbur edilir. Belə soyğunçuluq yollarından biri tibbi analizlərdir. Əvvəla, xəstələr ən müxtəlif analizlər verməyə sövq olunur. Hər bir analiz isə təbii ki, pul deməkdir, özü də orta statistik azərbaycanlının cibi üçün yetərincə yüksək məbləğdə pul! Ən absurdu isə xəstələrin digər tibb müəssisələrindən aldığı analiz nəticələrinin hər hansı özəl klinikada qəbul edilməməsidir. Xəstə mehız üz tutduğu özəl klinikada analiz verməlidir, vəssalam! Əlbəttə, bu, hansısa canıyananlıqdan, dəqiq müayinə zərurətindən və düzgün diaqnoz ehtiyacından irəli gəlir. Səbəb birdir - özəl klinikanın kassasını doldurmaq!

Özəl klinikalarda çalışan həkimlərin bir çoxunun isə eyni zamanda dövlət xəstəxanalarında da işləməsi isə ümumiyyətlə ağlasığmaz situasiyaya yol açıb: Kiçik bir misal: belə həkimlər dövlət xəstəxanalarına müraciət edən pasientlərin böyük əksəriyyətini analiz etmək üçün çalışdıqları özəl klini-

xərclər meydana çıxıb və həmin xərcələri xəstə öz cibindən ödəməlidir. Məsələn, hər hansı əməliyyat, tutaq ki, 5 min manata başa gəlir və bunun 4 min manatı icbari sığorta qurumu tərəfindən ödənilsə, özəl klinikada müxtəlif yollarla, bəhanələrlə (əsasən, icbari tibbi sığortada nəzərdə tutulmayan xərcələr uyduraraq) əvvəlki məbləğ şişirdilir və vətəndaşdan kifayət qədər pul qopardılır.

Qeyri-dövlət tibb müəssisələrində talançılığın növləri yuxarıda sadaladıqlarımızla da bitmir. Yəqin ki, əksəriyyətinizin cib telefonuna hansısa özəl klinikadan müayinəyə dəvət mesajı gəlir. Hətta son zamanlar bu cür mesajlar az qala adət halını alıb. Bəs bilirsinizmi ki, belə dəvət mesajları da vətəndaşı soymanın yeni üsuludur? Bilmirsiniz? Elə isə aydınlaşdırmaq: sözügedən mesajlarda bir qayda olaraq ucuz müayinələr, analizlər təklif edilir. Belə dəvətlərə aldanıb özəl klinikalara üz tutanlar isə orada fərqli vəziyyətlə üzləşirlər. Misal üçün, bir ucuz qan analizinin nəticəsinə baxan həkim nədənsə şübhələndiyini bildirir və əlavə analiz-

müayinəsi" barədə dəvət gəlir. Lakin həmin "şirin" təklifə aldanıb klinikaya gedən insanların xərci 250-300 manatdan az olmayıb! "Check-Up" üçün xəstəxanaya pul ödədikdən sonra vətəndaşlara həmin paketə daxil olmayan xidmətlər təklif olunur və onlar müxtəlif həkimlərin yanına göndərilir. Nəticədə 39 manatlıq müayinəyə gələn xəstə klinikadan bəzi hallarda hətta 300-400 AZN xərc çəkərək çıxır" deyərək sosial şəbəkə istifadəçiləri narazılıqlarını bildirdilər.

Bir sözlə, istər xəstə, istər sağlam vətəndaşa yalnız və yalnız müştəri gözü ilə baxan əksər özəl klinikalarda cibimizi talamağın, az qala, hər gün yeni bir yolunu icad edirlər. Həmin tibb müəssisələrində Hippokrat andı quru söz yığınınından başqa bir şey deyil, orada yalnız və yalnız yaxşı qazanc vəd edən üsullar işləyir.

Bəs belə klinikalara niyə gözdün üstündə qaşın var deyən yoxdur?

Bu sualın da konkret cavabı var: məsələ burasındadır ki, ölkəmizdə fəaliyyət göstərən əksər özəl tibb müəssisələrinin faktiki sahibləri indiki, yaxud sabiq yüksək vəzifəli şəxslər, deputatlar, oliqarxlardır. Arxalarındakı "güclü əl"ə arxayın olan özəl klinikalar isə özlərini toxunulmaz saydıqlarından heç bir özbaşınalıqdan çəkinmirlər. Onlar üçün vətəndaşın sağlamlığı yox, oliqarxların maraqları önəmlidir. Təəssüf ki, reallıq bu acı məntiqlə işləyən qeyri-dövlət tibb müəssisələrinin sayının həddən artıq çox olduğunu söyləməyə əsas verir. Belə klinikaların talançı fəaliyyətinə nə vaxt son qoyulacağını isə yaşayab görecəyik - əlbəttə, əgər həmin klinikaların növbəti qurbanlarından birinə də biz çevrilməsək...

Toğrul Əliyev

Azərbaycanda məmurların bahalı xidməti avtomobillərə marağı və həvəsi neft gəlirlərinin sürətli axını başlayan illərdən etibarən ortaya çıxmışdı. Söhbət xüsusilə 2008-2014-cü illərdən gedir. Həmin illərdə dövlət məmurlarının böyük əksəriyyəti üçün park yenilənib, o dövrün ən bahalı avtomobilləri alınıb.

Məmurların bahalı maşın sevdası o həddə çatmışdı ki, Artur Rasi-zadə baş nazir olarkən, 2011-ci ildə "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda neq-

başçılarına isə tapşırılmışdı ki, rəhbərlik etdikləri dövlət orqanlarında və onların yerli bölmələrində, dövlət orqanlarının strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) bu qərarla müəyyən edilmiş normalara ciddi riayət olunmasına nəzarət etsinlər.

Lakin bu qərardan sonra da məmurların "bahalı xidməti avtomobil sevgisi" bir o qədər də azalmadı. Bunu rəqəmlərdən də görmək olar. Məsələn: qərarın imzalandığı 2011-ci ildə belə avtomobillərin alınmasına ümumilikdə 40.9 milyon manat

mətbuatda bəzi büdcə təşkilatlarına dövlət satınalmaları xəttinə alınan bahalı avtomobillərin siyahıları dərc olunub. Siyahıda hətta adı və əhəmiyyəti geniş ictimaiyyət üçün o qədər də böyük məna kəsb etməyən qurumlar var. Məsələn, onlardan biri - Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi üçün alınan iki xidməti avtomobilə 106 min 200 və 72 min 700 manat olmaqla, cəmi 200 min manata yaxın pul ödənilirdi ortaya çıxmışdı. Nazirliklərdən birinin təsis etdiyi MMC-yə isə 140 min manat qiyməti olan 1 ədəd "Toyota Land Krüiser" avtomobili alındığı mə-

Məmurların bahalı xidməti avtomobil sevdası təzədən alovlanır

2016-cı ildə verilən "pauza" bitib: bəzi vəzifəliylər yüz minlərlə manatı yenə də havaya sovurmağa başlayıblar



liyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərar imzalamışdı. Qərarda bildirilirdi ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırılmışdı ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, şəhər və rayon icra hakimiyyətlərinin

xərcləndiyi halda həmin rəqəm iki il sonra 42.3 milyon manat təşkil eləmişdi. 2014 və 2015-ci illərdə isə xərclənən məbləğ cəmi 49 milyon olmuşdu.

Vəziyyəti kökündən neftin qiymətindəki kəskin ucuzlaşma dəyişirdi: 2016-cı ildə nəqliyyat vasitələrinin alınması üçün dövlət büdcəsindən cəmi 6.5 milyon manat ayrıldı. Bir sözlə, neft gəlirlərinin kəskin azalması məmurların bahalı maşın "sevdasını" da səngitdi.

Lakin son illərdə neftin qiymətinin yüksəlməsi fonunda ayrı-ayrı məmurların yenə də özlərinə bahalı xidməti avtomobillər aldığına dair xəbərlər gəlməkdədir. Məsələn, ötən il nazirliklərdən birinin yüksək vəzifəli şəxsinin qiyməti 153 min manat (90 min dollar) dəyərində olan yeni xidməti avtomobilə gəzdirdiyi barədə məlumat yayılmış, həmin məlumat təkzib edilmişdi.

Ümumiyyətlə isə son iki ildə

lum olmuşdu.

Ümumiyyətlə, xeyli vaxtdır bildirilir ki, dövlət iri vəsaitlərə ciddi ehtiyac duyduğu bir zamanda bir çox yüksək və orta vəzifəli məmurlar xidməti avtomobillərini yeniləmək həvəsinə düşüblər. Onların seçdikləri avtomobillərin qiymətinin 150-160 min dollar ətrafında olduğu qeyd edilir. Hətta elə məmur var ki, üç il öncə 120-130 min manat qiyməti olan hazırcı xidməti avtomobilini dəyişmək istəyir...

Bir sözlə, görünən odur ki, xüsusilə Qarabağda genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparıldığı, bu səbəbdən də dövlət xərclərinin xeyli artdığı bir vaxtda bəzi məmurlar, dövlət qurumları neftin qiymətindəki yüksəlişi görəncə "köhnə sevdalarını" yenidən alovlandırılar və kifayət qədər böyük rəqəmlərlə ifadə olunan pullara xidməti avtomobil almağa təzədən başlayıblar.

Sənən Mirzə

"Ətin qiyməti 2 ayda 5 manat qalxıb" - Elnur Allahverdiyev

Rayonlarda və Bakıda ətin qiymətinin fərqli olması ilə bağlı məsələ qaldırılıb.

"Unikal" xəbər verir ki, bu barədə deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında danışmışdır.

"Ağcabədi və Bərdə rayonlarında ətin ortalama qiyməti 11 manat olan halda, Bakıda 18 manatdır. Təkcə 2 ay ərzində ətin qiyməti 13 manatdan 15 manata, sonra isə 18 manata qalxıb. Amma ət topdansatıcılardan 8 manata alınır. Belə olan halda, mənə maraqlıdır ki, niyə bu məhsul Bakıda 18 manata satılır. Ətin qiyməti hansı metodologiya ilə hesablanır", - deyərək deputat bildirdi.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmır Bağirov isə deputata cavab olaraq bildirdi ki, ətin qiymətini sahibkarlar tənzimləməkdə azaddır: "Ətin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmir. Ətin qiymətinin fərqli olmasında iqtisadi amillər var. Yeni ətin mənbədən ticarət şəbəkələrinə daşınması və digər xərclər var".

Deputat Elnur Allahverdiyev isə sualına tam cavab ala bilmədiyini vurğulayıb.

Ceyhun Bayramov ATƏT-in sədri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter səhifəsində məlumat paylaşılıb.

Tərəflər Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində bir araya gəliblər.

"İşi elə qurmaliyiq ki, qıtlıq olmasın" - Vahid Əhmədov

Azərbaycanda ərzaq qıtlığı gözənilmir. "Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında çıxış edən deputat Vahid Əhmədov bildirib.

"Hazırda ölkənin 56 milyard dollar ehtiyatı var. Biz 90-cı illərdə Əli müəllimlə (deputat Əli Məsimli -red) birlikdə işləyəndə pul yox idi deyərək, qıtlıq yaranırdı. Amma ölkənin hazırda yetəri qədər pulu var. Dünyanın istənilən nöqtəsindən istənilən məhsulu ala bilərik. Burada qeyd edilir ki, ərzaq qıtlığı ola bilər, işi elə qurmaq lazımdır ki, belə şey yaşanmasın. Kənd Təsərrüfatı Nazirliyinin də üzərinə məsuliyyət düşür", - deyərək deputat vurğulayıb.

Antiinhisar qanunvericiliyinin pozulmasına görə 15 iş qaldırılıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu il antiinhisar qanunvericiliyinin pozulmasına görə 15 iş qaldırılıb.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında Dövlət Xidmətinin şöbə müdiri Elmır Bağirov bildirdi.

Bundan başqa, onun sözlərinə görə, 2021-ci ilin əvvəlindən vətəndaşların müraciəti əsasında qiymət fərqi ilə bağlı 9 inzibati protokol tərtib edilib.



İran Qarabağa terror-diversiya qrupu göndərib? - 14 nəfərin kimliyi bilindi

Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin edib.

“Unikal” xəbər verir ki, “Qafqazinfo” xarici ölkə vətəndaşının Qarabağ ərazisinə qanunsuz gəlişi ilə bağlı yeni məlumatlar əldə edib. Əldə etdiyimiz məlumata görə, Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır, onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndinə gəliblər və hazırda oradadırlar.

İranlıların postu keçdikləri “Mercedes-Benz” avtomobilinin seriya nömrəsi 34-QA-444-dür. Qanunsuz olaraq Azərbaycan ərazisinə keçmiş İran vətəndaşlarının kimliyini də tezliklə açıqlamağa çalışacağıq.

Qəribədir ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən - ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var.

Bəs bu 14 nəfərlik qrup Azərbaycanın Qarabağ bölgəsinə niyə gəlib və bu gizli səfərin məqsədi nədir?

Məlumata görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərilib. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilir.

Bu şəxslərin İranın xüsusi-xidmət orqanlarının əməkdaşları olduğu şübhə doğurmur - 14 nəfərdən 12-nin İzeh şəhərindən olması da təsadüfi deyil. Bəzi məlumatlara görə, bu şəhərdə İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazası yerləşir.

Görünür, 44 günlük müharibənin nəticələrini hələ də qəbul edə bilməyən və regionda nüfuzunu itirməkdə davam edən Tehran rejimi hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazini terror məkanına çevirmək planı üzərində işləyir.

Yəqin ki, rəsmi Bakının bu məsələyə sərt reaksiyası özünü çox gözəltməyəcək. İran tərəfi ən qısa zamanda məsələyə aydınlıq gətirməlidir - onlar gizli yolla Azərbaycanın ərazisinə nə məqsədlə gəliblər, onları kim göndərib və missiyaları nədən ibarətdir?

Rusiya sülhməramlıları isə bir daha göstərdilər ki, müvəqqəti nəzarət etdiyi əraziyə, əslində, ümumiyyətlə “nəzarət etmirlər”. Öz işini hər gün Azərbaycan toponimlərini təhrif edərək mənasız və boş açıqlamalar yaymaqla bitmiş hesab edən sülhməramlılardan ən sərt şəkildə izahat tələb etməyin vaxtı çoxdan çatıb.

Azərbaycanda fəaliyyət göstərən özəl orta məktəblərin ibtidai sinifləri üçün orta illik təhsil haqqı 8 670 manata (5 100 dollar) bərabərdir. Dünyanın ən nəhəng məlumat bazalarından biri hesab olunan “numbeo”-nun hesablamasına görə, bu, qonşu ölkələr arasında yüksək göstərici hesab olunur.

Açıqlanan məlumatlara görə, qonşu ölkələr arasında ən aşağı təhsil haqqı İranda qeydə alınıb. Bu ölkədə ibtidai siniflər üçün alınan orta illik təhsil haqqı 1 380 dollar təşkil edir. Sonrakı yerlərdə 3 850 dollarla Türkiyə, 4 700 dollarla Ermənistan, 5 000 dollarla Gürcüstan qərarlaşıb. Rusiyada ibtidai siniflər üçün alınan orta illik təhsil haqqı bir qədər yüksəkdir -

lərin orta illik təhsil haqqının cəmi 490 dollar olmasında da təəccüblü heç nə yoxdur.

Onu da deyək ki, Azərbaycanda bəzi özəl məktəblərin illik qiymətləri ümumiyyətlə fantastik rəqəmlərlə müşayiət olunur. Məsələn, 2021-ci ilin məlumatlarına əsasən, “Baku Oxford School” tam orta ümumtəhsil məktəbinin illik təhsil haqqı 15 500 manatdır. Burada 1-ci sinifdən 11-ci sinfə qədər təhsil haqları eynidir. Həmin məbləğə servisdən başqa hər şey daxildir. Məktəbin Şəmkir filialında isə illik təhsil haqqı 7 min manatdır. Məktəbə bir evdən iki uşaq gəndə bir nəfər üçün 10 faiz endirim edilir. Həmçinin bu məbləğ 10 aya bölünür və valideyn hər ayın müəyyən olunmuş günündə təhsil haqqını ödəyir. Məktəbdə 8-ci si-

Xəzər Universitetinin “Dünya məktəbi”ndə Azərbaycan, rus bölmələrində təhsil haqqı 1-9-cu siniflər 7500 manat, 8-ci sinif 8 min manat, 9-11-ci siniflər 8500 manat, ingilis dili bölməsi üçün 1-4-cü siniflər 9500 manat, 5-9-cu siniflər 11 min manatdır. İB Diplom Programı X-XI siniflər dünya məktəbinin şagirdləri üçün 12 min manat, digər məktəbin şagirdləri üçün isə 14 min manatdır.

“Oxbridge Academy”-sında 1-6-cı sinif 6 500, 7-9-cu sinif 7 800, 10-11-ci sinif 9 100, 12-13-cü sinif 11 700 ABŞ dollarıdır.

Ölkədə ən fantastik qiymətə olan özəl məktəb isə - Azərbaycan Beynəlxalq Məktəbidir (“TISA International School of Azerbaijan”). Burada hazırlıq 11 min ABŞ dolları, 1-9-cu sinifdək təhsil haqqı il-

Azərbaycandakı özəl məktəblərin qandonduran qiymətləri...

Onların orta illik təhsil haqqı ilə Türkiyədəki özəl məktəblərin qiyməti arasında belə uçurum var



7240 dollar.

Digər region ölkələrində isə ibtidai siniflər üçün nəzərdə tutulan təhsil haqqı aşağıdakı kimi olub:

Moldovada - 3 265 dollar
Ukraynada - 3 790 dollar
Özbəkistanda - 5 260 dollar
Qazaxıstanda - 5 610 dollar
Belarusda - 6 670 dollar

Dünyada ibtidai siniflər üçün ən yüksək orta illik təhsil haqqı İsveçrədə alınır. İsveçrədə orta illik təhsil haqqı 27 400 dollar təşkil edir. Bu göstərici Sinqapurda 23 300 dollar, Çində 21 840 dollar, Cənubi Koreyada 19 330 dollar, Honq Konqda isə 18 200 dollar olub. Lakin həmin ölkələrdə adambaşına düşən illik gəliri nəzərə aldıqda bu rəqəmlər fantastik təsir bağışlamır. Necə ki, əhalisi çətin durumda yaşayan Şri Lankadakı özəl məktəb-

nifdən başlayaraq şagirdin xaricdə təhsil almasını nəzərə alıb, onu həmin istiqamət üzrə hazırlayırlar.

“Azərbaycan British College”-ndə ibtidai təhsil 15 400 manat, orta təhsil 16 400 manat, “Müasir Təhsil Kompleksi”nin Azərbaycan bölməsində təhsil haqqı 12 min manat, xarici bölmədə isə 16 min manatdır.

“XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsil haqqı Azərbaycan bölməsində 8 min manat, rus bölməsində 10 min manat, xarici bölmədə 12 min manatdır.

“Avropa Azərbaycan Məktəbi”ndə məktəbəqədər hazırlıq 7900 manat, 1-4-cü siniflər 9950 manat, 5-9-cu siniflər 12 min manat, 10-11-ci siniflər - 14 min manatdır.

lik olaraq 34 min ABŞ dolları, 9-11-ci siniflər üçün təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır (təxminən 68 min manat).

Onu da deyək ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 40.3-cü və 40.4-cü maddələrinə görə özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir və özəl təhsil müəssisəsi ilə təhsilənlər, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Bununla belə əldə etdiyimiz məlumata görə, vətəndaşlar tərəfindən əsasən valideynlərin təhsil haqqlarını ödəyə bilmədiyi üçün özəl ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən şagirdlərin təhsil sənədlərinin verilməməsi barədə Təhsil Nazirliyinə mütəmadi müraciətlər daxil olur. Həmin hallar müəyyən edildiyi zaman isə adıçəkilən nazirlik tərəfindən müvafiq araşdırma aparılıb, ardınca mövcud qanunvericiliyə əsasən şagirdlərin dövlət ümumi təhsil müəssisələrinə yerləşdirilməsi təmin edilir.

O ki, qaldı özəl məktəblərdə orta illik təhsil haqlarının çox yüksək olmasına dair cəmiyyətdəki müzakirələrə, bu məsələdə fikirlər haçalanır. Bəziləri hesab edir ki, imkanı yaxşı olan vətəndaşların övladlarını belə məktəblərdə oxutmasında təəccüblü heç nə yoxdur. Əksəriyyətin fikrincə isə təhsildə əlçatanlıq və bərabərlik baxımından özəl məktəblərin müəyyənləşdirdiyi qiymətlər ədalətli sayıla bilməz.

Bəs bu ikili yanaşmadan hansı doğrudur? Qoy ona da oxucular qərar versinlər...

5.3.18. gender, ailə və demografiya məsələlərinin işıqlandırılması;



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

paniyalarının həyata keçirilməsinə böyük diqqət ayırır.

Fond hesab edir ki, onların həyata keçirdiyi ictimai vəkillik və təşviqat fəaliyyətləri artıq Azərbaycanda gender-əsaslı zorakılığın qarşısının alınması və aradan qaldırılması üçün təsirli hüquqi və siyasət bazasının ərsəyə gəlməsinə öz töhfəsini verir. Bununla belə, bu vacib səylərə baxmayaraq, bir çox qadın və qız sağlamlığını, təhlükəsizliyini və ədliyyə resurslarına çıxışını təmin edən vacib xidmətlərdən hələ də yararlanmırlar.

"Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, əslində ildə bir dəfə yox, bir neçə dəfə cəmiyyətin diqqəti gender məsələlərinə, gender zorakı-

Gender əsaslı zorakılığa necə son qoyula bilər?

Mehriban Zeynalova: "Gender əsaslı zorakılıq hallarının qarşısının alınması üçün cəmiyyətdə geniş maarifləndirmə tədbirlərinin görülməsi, erkən nikahların qarşısının alınması vacibdir"



Artıq bir müddətdir ki, ölkəmizdə Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyasına başlanılıb. Hər il ölkəmizdə təşkil olunan bu kampaniyalarda ölkəmizdə gender əsaslı zorakılıqla bağlı dinləmələr aparılır, vəziyyət qiymətləndirilərək çıxış yolları axtarılır.

Bəs görəsən ümumilikdə ölkəmizdə gender əsaslı zorakılıq səviyyəsi necə qiymətləndirilir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirdilər ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə birgə həyata keçirilən kampaniya çərçivəsində hazırda 16 rayonda Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri, Qadın Resurs Mərkəzləri, universitet, kollec tələbələri və əməkdaşları, o cümlədən yerli icma nümayəndələrinin iştirakı ilə gender əsaslı zorakılıqla bağlı müzakirələr təşkil edilir. Rayon səviyyəli müzakirələrin təşkilinin məqsədi məişət zorakılığı haqqında məlumatlandırma, zorakılığın doğurduğu mənfi nəticələrin müzakirə olunması və qurbanların müdafiəsinə dair mövcud müdafiə mexanizmləri haqqında məlumatlılığın artırılmasına töhfə verməkdir. Dövlət Komitəsi gender əsaslı zorakılığın qarşısının alınması, o cümlədən medianın bu istiqamətdə

maarifləndirmə işlərinə cəlb olunması ilə bağlı tədbirlər həyata keçirir.

BMT-nin Əhali Fondunun fəaliyyəti isə gender-əsaslı zorakılıq və zərərli təcrübələrin qarşısının alınması, cavab mexanizmlərinin təmin edilməsi məqsədilə sektorlararası tərəfdaşlıq çərçivələrinin inkişaf etdirilməsinə yönəlib. Qurumun açıqlamasında bildirilir ki, bu sıraya sağlamlıq, ədliyyə, qaynar xətlər də daxil olmaqla sosial xidmətlər, koordinasiya və idarəetməyə xüsusi diqqət yetirməklə zorakılığa məruz qalan şəxslərin aidiyyət xidmətlərə çıxışını təkmilləşdirməsi, eləcə də gender-əsaslı zorakılığın qarşısını almaq üçün sektorlararası potensialın gücləndirilməsinə dair ictimai vəkillik və təşviqat səyləri də daxildir. Fond eyni zamanda özünün cinsi və reproduktiv sağlamlıq sahəsindəki proqramları vasitəsilə gender-əsaslı zorakılığın qarşısının alınmasında mühüm rol oynayır. Gender-əsaslı zorakılığa mövcud cavab xidmətlərindən əhəlinin səmərəli istifadəsini təmin etmək və qadınlara qarşı zorakılıq mövzusunda cəmiyyətdəki oturuşmuş təsəvvürlərin dəyişdirilməsinə töhfə vermək məqsədilə BMT-nin Əhali Fondu Azərbaycanda gender-əsaslı zorakılığın qarşısının alınması işində kişilərin müttəfiq və tərəfdaş qismində cəlb edilməsinə fokuslanan genişmiqyaslı təbliğat kam-

paniyalarının həyata keçirilməsinə böyük diqqət ayırır. Birlik sədri deyir ki, ölkəmizdə gender əsaslı zorakılıq dedikdə təkcə qadınlar nəzərdə tutulmamalıdır: "Gender əsaslı zorakılıq adətən fiziki, psixoloji, cinsi, iqtisadi, hüquqi, siyasi, sosial və digər nəzərdə tutulmuş formalarından istifadə və ya bunlarla təhdid kimi səciyyələnir. Gender əsaslı zorakılığın qarşısını almaq və müvafiq cavab tədbirləri görmək gender bərabərliyinin təşviqi işinin əsas hissələrindəndir".

Həmsöhbətimiz deyir ki, qadına qarşı zorakılıq bütün dünyada insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri kimi qəbul edilir. Qadınlar həyatlarının istənilən mərhələsində gender əsaslı zorakılığın müxtəlif formaları ilə üzləşə bilər. Bu zorakılıq qadınlar və kişilər arasında resursların və səlahiyyətlərin qeyri-bərabər bölgüsü ilə birbaşa əlaqəli olaraq, qadınların ailə və cəmiyyətdəki asılı mövqeyindən qaynaqlanır. M. Zeynalova deyir ki, bəzi bölgələrimizdə gender əsaslı zorakılıq daha geniş yayılıb. Birlik sədri zorakılıq qurbanlarının daha çox rayonlardan Bakıdakı sığınacaqlara pənah gətirdiyini söyləyir. Onun sözlərinə görə, gender əsaslı zorakılıq hallarının qarşısının alınması üçün cəmiyyətdə geniş maarifləndirmə tədbirlərinin görülməsi, erkən nikahların qarşısının alınması vacibdir: "Belə kampaniyalarda zorakılığa səbəb olan amillər qiymətləndirilir. Bu gün nikah yaşında istisnaların olması arzuolunan hal deyil. Çox vaxt bundan sui-istifadə edilir. Valideynlər övladlarının erkən nikaha daxil olması üçün min bir bəhanə uydururlar. Çox vaxt valideynlərdən birinin səhhətinin ağır olduğu bəhanə gətirilərək yerli icra orqanından erkən nikaha icazə alınır. Ona görə də, düşünürəm ki, nikah yaşının aşağı salınması ilə bağlı istisna aradan qaldırılmalıdır. Biz ildə bir dəfə bir problemi qoyub onun həllinə nail olmağa çalışmalıyıq".

M.Zeynalova sonda onu da bildirdi ki, hazırda zorakılıqla bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var.

Güləyə Mecid



"Azarkosmos"un Qarabağla bağlı gördüyü işlər açıqlanıb

İşğaldan azad olunmuş ərazilərdə peyk təsvirlərindən istifadə etməklə balıqçılıq təsərrüfatlarının yaradılması, istixana komplekslərinin quraşdırılması, aqroparkların yaradılması məqsədilə əlverişli ərazilərin müəyyən olunması istiqamətində əhəmiyyətli işlər görülüb.

"Unikal" xəbər verir ki, bunu "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azarkosmos)"nin İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

O bildirib ki, Qarabağın yenidən qurulması ilə bağlı "Azersky" vasitəsilə əlaqələndirmə qərarına və dövlət qurumlarına 54 hesabat təqdim edilib.

Qurumun rəhbəri qeyd edib ki, "Azersky" peykini xidmətlərindən istifadə etməklə eyni zamanda ölkədə, xüsusilə kənd təsərrüfatı sahəsi üzrə əkin növləri xəritəsinin hazırlanması, zeytun, fındıq bağlarının salınması, iri arıçılıq təsərrüfatlarının yaradılması üçün uyğun ərazilərin seçilməsi, pambıq sahələrində suvarılmanın və vegetasiya dövründə baş verən anomaliyaların monitorinqi aparılıb.

"Taxıl sahələrinin qiymətləndirilməsi, ölkə üzrə pivot tipli müasir suvarma sistemlərinin peyk təsvirləri üzərindən müəyyən edilməsi və qeydiyyatı istiqamətində iri layihələr həyata keçirilib" - S. Əsədov əlavə edib.

Kamran Əliyev Rusiya Baş Prokurorluğunun rəsmilərlə görüşdü

12 yanvar 2021-ci ildə Moskva şəhərində Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında imzalanmış 2021-2023-cü illər üçün Əməkdaşlıq Proqramından irəli gələn müddəaların icrası məqsədilə Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Bu barədə "Unikal"a Baş prokurorluqdan bildirilib. Proqram çərçivəsində korrupsiya cinayətlərinin qarşısının alınması, korrupsiya yolu ilə əldə edilmiş aktivlərin aşkar edilməsi, onların olduğu yerin müəyyən edilməsi mövzusunda dəyirmi masanın və qanunsuz aktivlərin xaricə çıxarılmasının qarşısının alınması və digər aktual mövzularda mühazirələrin keçirilməsi nəzərdə tutulur.

Noyabrın 30-da Baş prokuror Kamran Əliyev nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Baş prokuror ölkəmizdə hətərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin yüksək səviyyəyə gətirilməsi məmnunluqla ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiya ilə mübarizə sahəsində qəti siyasi iradəsi nəticəsində aparılmış islahatların əhəmiyyətini vurğulayıb. Səfər zamanı keçiriləcək tədbirlərin həm praktiki həm də nəzəri sahədə prokurorluq əməkdaşlarının inkişafına müsbət təsir göstərəcəyini bildirdi.

Rusiya Baş Prokurorluğunun nümayəndələri yüksək qonaqpərvərliyə və səmimi qəbulu görə minnətdarlıqlarını ifadə edərək səfərin ikitərəfli münasibətlərinin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd ediblər.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.



İnam Kərimov Masallıda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərini, ərizə və şikayətlərini müsbət həll olunması üçün tədbirlər görürlər.

"Unikal" xəbər verir ki, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov dekabrın 1-də Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı, Yardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə nazir İnam Kərimov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nazir İnam Kərimov Masallı Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 50 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, torpaqların təyinatının dəyişdirilməsi, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkən verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib. "Səyyar Xidmət" qrupu öz fəaliyyətini gün ərzində davam etdirəcək. Nazir İnam Kərimov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

Azərbaycanda strateji malların siyahısı hazırlanır

Azərbaycanda strateji əhəmiyyətli malların siyahısı hazırlanır.

"Unikal" xəbər verir ki, bunu Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov deyib.

O bildirib ki, bu malların siyahısına ərzaq ehtiyatı, tibbi, dərman vasitələri, enerji ehtiyatları, neft məhsulları və digər məhsullar daxildir.

H.Əzimov qeyd edib ki, bu istiqamətdə qanun layihələri işlənib hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Sədr müavini əlavə edib ki, burada əhalinin qida tələbatı, ərzağın saxlanma müddətləri də nəzərə alınır.

Penitensiar müəssisələrində 398 QiÇS-ə yoluxub

Azərbaycanda penitensiar müəssisələrdə hazırda İİV/QiÇS-ə yoluxmuş şəxslərin sayı açıqlanıb.

"Unikal" xəbər verib ki, bu barədə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin müalicə işinin təşkili idarəsinin inspektoru Ziya Ağazadə məlumat verib.

"Hazırda penitensiar müəssisələrdə 398 İİV-ə yoluxmuş təqsirləndirilən şəxs və məhkum var. Bu vətəndaşlardan 392-si kişi, 6-sı qadındır", - o deyib.

Büdcə zərfinin müzakirəsi gündəlikdən çıxarıldı

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, gündəlikdəki məsələlərin sayı 26-dan 18-ə endirilib. Toplantıda aşağıdakı məsələlər müzakirə olunacaq:

1. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

2. "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

10. "Milli arxiv fondu haqqında", "Dövlət qulluğu haqqında", "Mülki dövriyyəyə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Dövlət sirri haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

13. "Valyuta tənzihi haqqında", "Terrorçuluğa qarşı müba-



rayon Respublikasının Konsul Nizamnaməsi"ndə və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

9. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

10. "Milli arxiv fondu haqqında", "Dövlət qulluğu haqqında", "Mülki dövriyyəyə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Dövlət sirri haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

13. "Valyuta tənzihi haqqında", "Terrorçuluğa qarşı müba-

rizə haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestr haqqında", "İpoteka haqqında" və "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

14. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

17. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Qeyd edək ki, gündəlikdən büdcə zərfinə daxil olan məsələlər çıxarılıb.

300 min manatlıq qaçaqmal tutuldu

Bu ilin noyabr ayında narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 18 kq 947 qram müxtəlif çeşidli narkotik maddə və 419 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılib.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumatda bildirilib.

Məlumatla görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 297 min 302 manat olan qaçaqmal, o cümlədən bütün məmulatları, xarici ölkə valyutası və mobil telefonlar saxlanılıb.



30 Vətən müharibəsi iştirakçısı DİN-də xidmətə başladı

Noyabrın 30-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sırası və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) "Unikal"a verilən məlumata görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Sıra baxışında Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində, o cümlədən mediada verilmiş elana uyğun olaraq Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 211 nəfər seçim turunun növbəti mərhələsinə bu-



raxılıb ki, onlardan da 30 nəfər Vətən müharibəsinin iştirakçısı, 1-i isə şəhid ailəsinin üzvü olub.

Tədbirdə çıxış edən daxili işlər naziri V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini

qeyd edərək seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Murad

Rayonlarda suvarma kanalları ilə bağlı tədbirlər görülür



Kürdəmirdə suvarma kanalları lildən təmizlənir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi Kürdəmir rayonunda 69500 hektardan artıq torpaq sahəsinə xidmət edir. Xidməti ərazidə rayonun 58 kənd və 3 qəsəbəsi mövcuddur.

Bundan 38000 ha öz axımı ilə, 31500 ha mexaniki üsulla suvarılır. Kürdəmirdə suvarma mənbələri Yuxarı Şirvan Kanalı və Kür çayıdır. İdarə tərəfindən suvarma mövsümü ərzində zərurət yaranırsa, Girdimançayda olan Karrar nasos stansiyasının gücündən də istifadə olunur. Digər halda həmin sahələrin də öz axımı ilə suvarılması mümkündür. Son illər Kürdəmir Suvarma Sistemləri

İdarəsi tərəfindən torpaq məcralı kanalların beton üzlüyə alınması istiqamətində də bir çox işlər görülüb. Hazırda balansda olan beton örtüklü 537 km-dən artıq suvarma kanalı vasitəsi ilə payızlıq olaraq əkilən bitkilər suvarılır.

İdarə tərəfindən 2022-ci ildə suvarma mövsümünün müəssəkil keçirilməsi üçün suvarma kanallarının mexanizimlərlə lildən təmizlənməsi qrafiki tərtib olunub, kanallar üzərində yerləşən hedrotexniki qurğuların cari təmiri üzrə təqvim planı hazırlanıb və hazırda icra olunur. Bu ilin əvvəlindən indiyə kimi 500 km uzunluğunda suvarma kanalları lildən təmizlənmək su istifadəçilərinin istifadəsinə verilib.

Qeyd edək ki, 2022-ci ildə Kürdəmir rayonunda 44075 ha taxıl, 2330 ha pambıq, 8902 ha yem bitkiləri, 4677 ha bostan-tərəvəz, 2620 ha bağ və üzümlük

6922 hektar isə həyətyanı sahələr suvarılır.

Şabranda Ağalığ kanalı beton üzlüyə alınır. Dilqəm Şərifov bildirib ki, Şabran rayonunda yaz-yay suvarma mövsümü uğurla başa çatıb. Rayon Suvarma Sistemləri İdarəsi əməkdaşlarının əvvəlcədən gördüyü meliorativ tədbirlər nəticəsində suvarma mövsümündə təsərrüfat sahibləri vaxtında suvarma suyu ilə təmin edilib. Hazırda Şabranda növbəti suvarma mövsümünə hazırlıq işlərinə start verilib. Bu məqsədlə torpaq məcralı Ağalığ kanalı beton üzlüyə alınır. Sözügedən kanal vasitəsi ilə min hektardan artıq sahəsinin suvarılması daha da yaxşılaşacaq.

Şabran Suvarma Sistemləri İdarəsi əməkdaşları tərəfindən eyni zamanda növbəti mövsümdə sahələrin vaxtında suvarılmasını düzgün təşkil etmək məqsədilə torpaq kanallar lill və kol-kosdan təmizlənir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır. Kanalların təmizlənməsi işlərinə 15 ədəd ağır texnika cəlb olunub.

Hazırda Şabranda 27 min hektar əkinəyararlı torpağı suvarmaq üçün 764 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalları istifadə edilir. Son illər rayonda 100 km-dən artıq torpaq kanal beton kanalla əvəz edilib. Qeyd edək ki, 2019-cu ildə aparılan meliorativ tədbirlərdən sonra Şabranda 9 min hektar sahə əkin dövriyyəsinə cəlb olunub. Əkinə yeni cəlb edilən sahələrin suvarılması məqsədi ilə ərazidə yeni qapalı sistem yaradılıb.

Hüseyn



Məhəmmədin şəhidlik zirvəsi

Məhəmməd Cavanşır oğlu Babazadə İkinci Qarabağ müharibəsində Vətənin qeyrətini hər şeydən üstün tutaraq onun yolunda şəhid olmaqla 25 yaşında adını qəhrəmanlıq salnaməsinə yazdırdı. Astaranın Marzəse kəndində dünyaya gəlmiş bu qəlbi sevdalı igid doğma Azərbaycanın hər qarşı torpağına, daşına ürəkdən bağlanmışdı. Odur ki, erməni diğaların xəyanətəkar əməlləri ilə heç cür barışa bilmirdi. Yeniyyətə Məhəmmədin bütün arzuların zirvəsində yalnız düşmən tapdağında qalan torpaqların azad edilməsi dururdu. 2013-cü ildə yağdan qisas almaq üçün ordu sıralarına yola düşür.

Qəlbində ilahi bir sevgi Məhəmməd cəbhə bölgəsində Vətəninə, xalqına, dövlətinə ləyaqətlə xidmət edir. Təlimlərdə, Vətən tapşırıqları sözsüz yerinə yetirməsində həmişə əsgər, zabıt heyəti qarşısında özünü doğruldur. Hətta bir-neçə dəfə düşmənlə üz-üzə gələn əsgər onların layiqli cəzasını verə bilir. Adına layiq oğul olaraq qorxmazlığı, cəsurluğu, ən əsası torpağına, Vətəninə sədaqəti nümunə olur. Məhəmməd əsgərlik həyatını üzünə başa vursa da, hələ düşməndən alacağı öcü var idi. Buna çatmaq üçün ömrünü hərbiyə bağlayır. Və kiçik çavuş kimi canına yağı dadanmış ucadan-uca bildiyi, müqəddəsliyinə tapındığı yurdunun qisas gününü gözləyir...

Bəli, İkinci Qarabağ müharibəsi başlanan günü fədakarlıqla vuruşub düşməne ən amansız zərbələr vuran Vətənin qeyrətli oğullardan bir də Məhəmməd olur. Məhz qələbəmizə açılan yol belə başlanır. Pərən-pərən olmuş diğalar itki verə-verə qaçmağa üz qoyurlar. Füzuli rayonunda düşmən qüvvələrini tamam darmadağın etməkdə Məhəmməd xüsusi qəhrəmanlıq göstərir. Həmişə qaynar nöqtələrə can atan igid son nəfəsdə də "Təki Vətən yaşasın", - deyib əbədiyyət adlı dünyasına qovuşur. Qan töküüb onu Vətən edən torpağın sinəsinə baş qoyan Məhəmməd bir millətin qüdrətini bildiren əbədi varlığa çevrilir.

Məhəmməd Babazadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və digər medallarla təltif olunub.

Zəfər Orucoğlu, AJB üzvü

Rəşad Nəbiyev Brüsseldə Adina Valeanla görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Belçikanın paytaxtı Brüssel şəhərində işgüzar səfərdədir.

"Unikal" xəbər verir ki, nazir səfər çərçivəsində Avropa İttifaqının nəqliyyat komissarı Adina Valeanla görüş keçirib.

Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq, o cümlədən Trans-Avropa nəqliyyat şəbəkələri (TEN-T) çərçivəsində layihələrin həyata keçirilməsi, Zəngəzur Dəhlizinin gələcəkdə bu şəbəkələrə əlavə olunması məsələləri müzakirə olunub.

Görüşün davamında Yüksək Səviyyəli Nəqliyyat Dialogunun ikinci iclasının Bakıda keçirilməsi ilə bağlı məsələlər müzakirə predmeti olub.

Avropa İttifaqının nəqliyyat komissarı Adina Valeana ölkəmizdə həyata keçirilən nəqliyyat və rəqəmsallaşma layihələri, o cümlədən Zəngəzur Dəhlizinin əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər barədə ətraflı məlumat verilib.

Həmçinin diqqətə çatdırılıb ki, Orta Dəhliz - Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən multimedial nəqliyyat marşrutu ətrafında əməkdaşlıq üçün böyük potensial mövcuddur. Dəhliz regionun Avropa və global təchizat zəncirlərinə inteqrasiyası üçün müəyyən imkanlar açacaq.

Rusiyada uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadıldı

Rusiyanın cənub və mərkəzi hissəsində yerləşən bir sıra hava limanlarında uçuşlara qoyulan məhdudlaşdırma rejimi dekabrın 9-nadək uzadılıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) yayıb.

Məlumatla görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanları qapalı olaraq qalacaq.

İstanbulda İŞİD əməliyyatı: 13 nəfər saxlanıldı

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 13 şübhəli yaxalanıb.

"Unikal" xəbər verir ki, əməliyyatı İstanbul TEM (Terrorla Mübarizə Şöbəsi) qrupları həyata keçirib. Polis qrupları İŞİD terror təşkilatına qarşı işlərində şübhəli bilinən bezi şəxsləri müəyyən edib.

Şübhəli Suriya və İraq kimi münaqişə bölgələrində fəaliyyət və fəaliyyətlə məşğul olan təşkilat üzvləri ilə əlaqələrinin olduğu bildirilir.

Güləyə Mecid

"Rusiya Ukraynanın yenidən qurulmasını ödəməlidir" - Borrell

"Ukraynanın yenidən qurulması böyük vəsait tələb edəcək. Rusiya bu əvəzi ödəməlidir".

"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

Avropanın yeni bir təhlükəsizlik nizamına ehtiyacı olduğunu vurğulayan Borrell, "Çünki Rusiya təhlükəsizliyimizə hücum etdi. Bu görüş Ukrayna üçün bir dəstək toplantısıdır. Burada müxtəlif dəstəklər təklif olunacaq. Rusiyanın etdiklərinin müharibə cinayəti olduğunu göstərmək üçün Ukraynanın səylərini dəstəkləyəcəyik".

Rusiyanın Avropada müharibəyə başladığını ifadə edən Borrell, "Ukraynanın yenidən qurulması böyük qaynaqlar tələb edəcək. Rusiya bu əvəzi ödəməlidir. Rəqəmlər nə olursa olsun, bunun çox yüksək olacağını bilirəm", - deyərək vurğulayıb.

Saakaşvilinin azad edilməsi tələb olundu

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəkil Şalva Xaçapuridze siyasətçinin onda aşkarlanan xəstəliklərə görə həbsdən azad edilməsi üçün məhkəməyə vəsatət qaldırıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bundan əvvəl tibb ekspertləri keçmiş prezidentdə 10 xəstəliyin əlaməti olduğunu müəyyən edib və ona həbsdən çıxmağı tövsiyə ediblər.

"Məhkəməyə əlavə ilə ərizə vermişəm, 16 cild var, onlardan biri hərtərəfli məhkəmə-psixiatrik ekspertizanın rəyi, qalanları isə vəkillər tərəfindən toplanmış sübutlardır", - Xaçapuridze bildirib.

Ağarza Elçinoğlu

NATO Belarusa qarşı müharibəyə hazırlaşır?

NATO şərq istiqamətində hərbi əməliyyatlar hazırlayır.

"Unikal" xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin məlumat verib. "Şərq istiqamətində hərbi əməliyyatların aparılması üçün hazırlıq işləri aparılır. Biz bunu görürük və müvafiq nəticələr çıxarıyıq", - Xrenin "Belarus Today" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qərbin Rusiya və Belarusa qarşı ikiüzlü müharibəsi davam edir.

Nazir vurğulayıb ki, Rusiya-Belarus regional qoşunlarının yerləşdirilməsi adekvat cavabdır və bu, Belarusun öz torpaqlarını müdafiə etmək əzmindən xəbər verir.

Güləyə Mecid

ELAN

Mirzəyev Ramin Nazim oğluna Azərbaycan Beynəlxalq Universitetinin Maliyyə kredit ixtisası üzrə 2007-ci ildə verilmiş diplom itdiyi üçün etibarsız sayılır.

Keçmiş agent Putinin casus şəbəkəsini ifşa etdi

Rusiya prezidenti Vladimir Putinin Böyük Britaniyada onun əmri ilə hər an öldürməyə hazır casuslar şəbəkəsi var.

"Unikal" xəbər verir ki, bunu B. Britaniyanın keçmiş MI6 zabiti Kulian Riçards bildirib.

Onun sözlərinə görə, bu casuslar illərlə adi mülki həyat sürür, hətta milli müdafiə kimi mühüm sənayedə belə iş tapırlar. Onlar tez-tez xırda işlərlə başlayır və karyera nərdivanlarında yüksəlir, bəzən şantaj və rüşvətخورluğa əl atırlar. Əhəmiyyətli mövqelər tutaraq və məlumat əldə etmək imkanı əldə edərək, vəziyyətə təsir göstərməyə çalışırlar.

Riçards həmçinin iddia edir ki, Putinin adamları hökumətlərə xidmət göstərən kommersiya şirkətlərinə - məsələn, "British Aerospace"ə sızmaq üçün təlim keçiblər.

"Nəzəri olaraq, lazım gəlsə, kimisə öldürə bilərdilər. Biz bilirik ki, Böyük Britaniya həmişə ruslar üçün xüsusi hədəf olub. Onlar bilirirlər ki, bizim Amerika kəşfiyyat sistemi ilə güclü əla-



qələrimiz var", - Riçards vurğulayıb. O qeyd edib ki, Putinin casus şəbəkəsinin nə qədər effektiv və geniş olduğunu qiymətləndirmək çətindir.

İngiltərənin ən yaxın müttəfiqi olan ABŞ da Putinə işləyən agentləri ifşa edir. Onlardan biri də casus kimi fəaliyyət göstərən və ABŞ siyasətinə qarışmağa çalışan rusiyalı Mariya Butina-dır. 2018-ci ildə o, həbs edilib, sonra Rusiyaya deportasiya

edilib və hazırda Dövlət Dumasının deputatıdır.

Mariya Butina Amerika həbsxanasındadır. Daha bir casus şəbəkəsi - Andriy Bezrukov və Olena Vavilova özlərini ABŞ-da yaşayan Kanada vətəndaşı kimi göstərirlər. Bezrukov özünü Donald Heathfield adlı kanadalı diplomatın oğlu kimi təqdim edib, həyat yoldaşı Vavilova isə özünü daşınmaz əmlak agentı Treysi Li Ann Foli kimi göstərib.

"Rusiya Ukraynanın yenidən qurulmasını ödəməlidir" - Borrell

"Ukraynanın yenidən qurulması böyük vəsait tələb edəcək. Rusiya bu əvəzi ödəməlidir".

"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

Avropanın yeni bir təhlükəsizlik nizamına ehtiyacı olduğunu vurğulayan Borrell, "Çünki Rusiya təhlükəsizliyimizə hücum etdi. Bu görüş Ukrayna üçün bir dəstək toplantısıdır.



Burada müxtəlif dəstəklər təklif olunacaq. Rusiyanın etdiklərinin müharibə cinayəti olduğunu göstərmək üçün Ukraynanın səylərini dəstəkləyəcəyik".

Rusiyanın Avropada müharibəyə başladığını ifadə edən Borrell, "Ukraynanın yenidən qurulması böyük qaynaqlar tələb edəcək. Rusiya bu əvəzi ödəməlidir. Rəqəmlər nə olursa olsun, bunun çox yüksək olacağını bilirəm", - deyərək vurğulayıb.

Güləyə Mecid

Ukraynalı ata ögey qızını ruslara satdı, sonra isə...

Ukraynanın Xerson vilayətinin Myrolyubivka kəndində işğal zamanı ögey ata övladlığa götürdüğü qızını və digər 6 ukraynalını ruslara satıb. Hərbçilər yeddi ukraynalı gəncə işğanca veriblər.

"Unikal" xəbər verir ki, bu barədə ukraynalı yazıçı Bohdan Kutsenko sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, ögey ata bunu on yaşından döyüb zorladığı övladlığa götürdüğü qızının qisasını almaq üçün edib. Yazıçı bildirir ki, düşmənlər ərazidə ferma mühafizəçisinin evini ələ keçirib və gənclərə işğanca veriblər. Daha sonra isə onları güllələyib öldürükdən sonra evi partladılar. Guya ki, insanlar partlayış nəticəsində



ölüblər.

"Ögey ata hər şeyi etiraf edib və indi həbsdədir. Onun qarajında oğurlanmış və həmkəndlilərindən götürülmüş, mək-

təbdən oğurlanmış əşyalar tapılıb. Eksqumasiya zamanı yeddi meyit tapılıb - altı oğlan və bir qız... Çox dəhşətlidir". - yazıçı qeyd edib.

Masallıda mini-futbol turniri başa çatıb



Masallıda Vətən müharibəsi şəhidlərin əziz xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz" de-vizi altında gənclər arasında mini-futbol turniri başa çatıb. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində keçirilən yarışın mükafatlandırma mərasimi Kolatan kənd stadionunda baş tutub.

İdman tədbirində ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb və çıxışlar başlanıb. Rayon Gənclər və İdman İdarəsinin rə-

isi S. Cahangirov, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Ə. Yaqubov, kənd ağsaqqalı A. Zeynalov, futbol veteranı Ç. Həşimov və B. Mirələm, Əməkdar məşqçi S. Məmmədov, idman müəllimi G. Xanəli və X. Musayev yarışın qaliblərini təbrik edib turnirin təşkilindən danışıraq bildirdilər ki, burada əsas məqsəd şəhidlərin xatirəsinə daim əziz saxlamaq, eləcə də yerlərdə idmanın inkişafından ibarətdir. Milli Qəhrəman Səfəralı Məmmədovun qardaşı Bələddin Məmmədov, Vətən müharibəsi şəhidi Səməndər İsgəndərovun atası Vahid İsgəndərov, şəhid Elgün Mikayıllının atası Aqil Mikayılov isə tur-

nirin təşkilində zəhməti olan hər kəşə minnətdarlıq ediblər.

İki qrupda 12 komandanın mübarizə apardığı turnirin yekun nəticəsinə əsasən "Kolatan" komandası birinci, "Ərki-van" komandası ikinci, "Kolatan (Veteranlar)" və "Əzizabad" komandaları üçüncü yərə layiq görülüb. Turnirdə qalib komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə və diplomlar, eləcə birinci və ikinci yerlərə layiq görülmüş komandalara isə sponsorlar tərəfindən kubok, medal və pul mükafatı verilib.

Zəfər Orucoğlu, AJB üzvü

Meksika millisinin baş məşqçisi istefa verdi



Futbol üzrə Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.

"Unikal" xəbər verir ki, 60 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin III turunda Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bu addımı atıb.

Argentinalı baş məşqçi

qrupda qalmaq uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. "Bu, dəhşətli məyusluqdur".

Qeyd edək ki, Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə 1/8 finala yüksələ bilməyib. Xerardo Martino 2019-cu ildən Meksika millisində işləyib.

Şahmatçılarımız neçəncidir? - FIDE reytingi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reyting siyahısını açıqlayıb.

İlk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb. Teymur Rəcəbov (2747) 11-ci, Şəhriyar Məmmədov (2740) 14-cü, Qədir Hüseynov (2661) 84-cü pillədə qərarlaşıb. Rauf Məmmədov və Nicat Abbasov "100-lük"dən kənar qalıb.

Siyahıya yenə norveçli dünya çempionu Maqнус Karlсен (2859) başçılıq edir. Çinli Liren Dinq (2811) 2-ci, rusiyalı Yan Nepomnyaşi (2793) 3-cü yerdədir.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2472) 21-ci, Ülviyyə Fətəliyeva (2428) 38-ci, Gövhər Beydullayeva (2387) 63-cü, Xanım Balacayeva (2379) 71-ci, Gülnar Məmmədova isə (2376) 76-cı pillədə qərarlaşıb.



Messi Maradonanın rekordunu yenilədi



Argentina millisinin kapitanı Lionel Messi həmyerlisi Dieqo Maradonanın rekordunu yeniləyib.

"Unikal" xəbər verir ki, Lionel Messi, DÇ-2022-nin 3-cü turunda Polşa ilə keçirilən oyunda meydana çıxmaqla bu rekordu yeniləyib.

Qarşılaşma Messinin dünya çempionatlarında 22-ci matçı olub.

Maradonada isə bu göstərici 21 idi.

Argentina və Polşa yığmaları 1/8 finalda

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.


"Unikal" xəbər verir ki, Cənubi Amerika təmsilçisi buna C qrupunun sonuncu - 3-cü turunda Polşa yığmasını 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Görüşdə hər iki qol 2-ci hissədə vurulub. 46-cı dəqiqədə Aleksis Makallister, 68-ci dəqiqədə isə Xulian Alvares fərqlənib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Argentina millisini qrup birincisi kimi pley-offa adlayıb və Avstraliyaya rəqib olub.

Bu qrupdan çıxan digər kollektiv isə Polşa millisi olub. Avropa təmsilçisi Meksika ilə eyni - 4 xala malik olsa da, topların nisbətində (2:2) Cənubi Amerika kollektivini (2:3) üstələyib və 1/8 finala adlayıb. Avropa təmsilçisi bu mərhələdə Fransa ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya və Braziliya yığmaları 1/8 finala vəsiqə qazanıblar.



"Barselona" Messini geri qaytarmaq istəyir

"Barselona" PSJ-nin hücumçusu Lionel Messini geri qaytarmaq istəyir.

"Unikal" xəbər verir ki, bu barədə "Barselona"-nın idman direktoru Jordi Kroyff açıqlayıb.

"Mənə və prezidentə aydın olan odur ki, biz onun kimi əfsanəyə yaxınlaşmaq istəyirik. "Barselona" və Messi yenidən bir araya gəlməlidir", - məlumatda deyilir.

Xatırladaq ki, Messi 2021-ci ilin avqustunda "Barselona"-dan ayrılaraq Fransanın Paris Saint-Germain klubuna keçmişdi.

Ağarza Elçinoğlu

"Real"-dan Ronaldo açıqlaması



"Real"-ın mətbuat xidməti Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun nümayəndələrinin oyunçunu kluba təklif etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, açıqlamada qeyd olunur: "Ronaldonun kluba mümkün transferini şərh etməyəcəyik. Çünki bu, şəxsi məlumatdır".

Xatırladaq ki, Ronaldo noyabrda "Mançester Yunayted"lə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. 37 yaşlı futbolçu 2009-2018-ci illərdə Madrid klubunda oynamayıb.